

Derek Prins

Lənətdən
xeyir-duaya
necə
keçmək olar

Originally published in English under the title: HOW TO PASS
FROM CURSE TO BLESSING

Copyright © 1986 Derek Prince Ministries-International
All rights reserved.

Derek Prince Ministries
P.O. Box 19501
Charlotte, NC 28219
USA
www.derekprince.com

Bookcode: **T9011AZE/19/1k**

Bütün ayələr Müqəddəs Kitabın Azərbaycan dilinə tərcüməsindən,
© KŞ 2008, götürülmüşdür.

Published by permission

Azerbaijani language

LƏNƏTDƏN XEYİR-DUAYA NECƏ KEÇMƏK OLAR
Derek Prins

Naşirin yazılı icazəsi olmadan bu kitabın heç bir hissəsi hər hansı
bir yolla (elektron və ya çap olunmuş formada – surəti, audio yazısı,
istənilən informasiya daşıyıcısı və ya digər yayım vasitəsi ilə) dərc
edilə və ya heç bir formada ötürülə bilməz.

ISBN: **978-1-78263-235-1**

How to Pass from Curse to Blessing - Azerbaijani PB

Mündəricat

Giriş sözü.....	5
Bölmə 1: Xeyir-dua və lənətin reallığı.....	7
1. Allah mənim düşüncəmi necə dəyişdi.....	8
2. Xeyir-dua və lənət necə işləyir	13
Bölmə 2: Lənətin mənbəyi	19
3. Lənətin mənbəyi Allahdır	20
4. Səlahiyyətli şəxslərdən gələn lənət	30
5. İnsanın özünə etdiyi lənət və cismani sözlər	37
6. Lənətin yeddi əlaməti.....	43
Bölmə 3: Necə azad olmaq olar?	47
7. İlahi Mübadilə	48
8. Azadlığa aparən yeddi addım.....	52
9. Zülmətdən nura	57
Dərslik.....	61
Müəllif haqqında.....	65

Giriş sözü

Dünyanın bir çox yerlərinə xidmət məqsədi ilə səyahət edərkən fəvqəltəbii hadisələrə iki münasibətin mövcud olduğunu görürəm. Qərb dünyası uzun müddət ərzində məqsədyönlü və elmi yanaşmanın təsiri altında olmuşdur. Nəticədə adamların çoxuna duyğu hissləri vasitəsilə duyula bilməyən bir şeyi qəbul etmək çətindir. Bəzi adamlar gündəlik həyatlarına mənfi və ya müsbət təsir göstərə bilən fəvqəltəbii qüvvənin mövcudluğu haqqında bilmir.

Digər tərəfdən, faktiki olaraq, qeyri-qərb dünyasının hər yerində – həm böyük şəhərlərdə, həm də kənd yerlərində – adamların əksəriyyəti bu qüvvənin mövcudluğunun heç də nəzəriyyə olmadığından yaxşı xəbərdardır. Belə bilik cəhalətdən daha yaxşıdır, lakin təəssüflər olsun ki, bir çoxları gündəlik həyatda bu reallıq qarşısında qorxu içində yaşayırlar. Bunun müsbət cəhəti isə adətən belə adamların buxovlardan azad edən Allahın gücünü qəbul etməyə daha çox hazır olmalarından ibarətdir.

Hesab edirəm ki, adamların lənətdən xeyir-duaya necə keçə biləcəkləri barədə etdiyim vəzlər onların yaşayış yerlərindən və keçmişlərindən asılı olmayaraq, bir çoxlarına böyük kömək ola bilər. Mən illərlə bunun sübutunu görmüşəm. Bu vəzlər həyatları, cəmiyyətləri, imanlı cəmiyyətlərini, hətta bütün millətləri dəyişmək gücünə malikdir.

Güman edirəm ki, həyatlarında tamamilə başa düşmədikləri şeylərlə mübarizə edən adamlar var. Hər dəfə onlar müvəffəqiyyət qazanmağa hazırlaşarkən nə isə baş verir və onları bu müvəffəqiyyətdən sanki məhrum edir. Onların Rəbbə qalib kimi xidmət etmək istəyi iqtidarında olmalarına nə isə mane olur. Ola bilsin ki, onlar bunu heç vaxt müəyyən etməyiblər və ya bunu heç vaxt tam anlamayıblar, ancaq onların mübarizə apardıqları problem həyatlarında olan lənətdir.

Müqəddəs Kitaba əsaslanan bu kitab lənətin necə təsir göstərdiyini, haradan gəldiyini, adamların ondan necə tam azad ola biləcəklərini, Allahın onlar üçün hazırladığı xeyir-duanın bolluğundan zövq ala biləcəklərini göstərəcək.

Bölmə 1:

Xeyir-dua və lənətin reallığı

Siz xəstəlik, maliyyə çətinliyi və ya gərgin münasibətlərə görə daim məyus olursunuz? Siz və ya ailəniz tez-tez bədbəxt hadisələrlə üzləşirsiniz? Bəzi adamların uğurlu və məmnun olmalarındansa, nə üçün daha çox əzab çəkdiklərinə təəccüb edirsiniz?

Güman edirəm ki, hər bir adamın həyatında iki qüvvə – xeyir-dua və lənət işləyir. Biri xeyirli, digəri isə zərərli. Allahın xeyir-duasından faydalanaraq, zövq almaq və lənətdən qorunmaq üçün biz bu qüvvələrin necə işlədiyini başa düşməliyik.

Lənət Orta Əsrlərdən qalan mövhumat deyil. Mən sizə adi təsadüfün və ya hətta irsiliyin səbəbinin olmadığını açıqladıqca adamların real həyat təcrübələrindən heyrtləndirici nümunələr göstərəcəyəm. Lənət, şəxsiyyətinizin tam ifadə olmasına mane olan qara, zalım qüvvə ilə üzərinizdə olan böyük, şər əl kimi təsvir edilə bilər. O, həyatınız boyu sizə təsir göstərə və ya əvvəlki nəsildən keçə bilər.

Birinci hissə

Allah mənim düşüncəmi necə dəyişdi

Xeyir-dua və lənətin reallığına olan indiki inam əvvəllər mənə olmayıb. Müqəddəs Kitabda bu anlayışların olduğunu bilirdim, ancaq onların əhəmiyyətindən tam xəbərdar deyildim. Mənim düşüncəmi dəyişmək üçün Allahın istifadə etdiyi hadisə bir neçə il bundan əvvəl baş verdi.

Amerikada olan imanlı cəmiyyətində vəzimin sonunda bir ailə gördüm – ata, ana və yeniyetmə qız. Müqəddəs Ruh sanki mənə belə dedi: «Bu ailənin üzərində lənət var». Belə fikirləşmək üçün mənim heç bir əsasım yox idi. Beləliklə, mən vəz etdiyim kafedradan çıxıb ataya yaxınlaşdım və ona «Cənab, hesab edirəm ki, Allah sizin ailəniz üzərində lənət olduğunu mənə göstərib. Bu lənəti götürməyimi və bundan sizi İsanın adı ilə azad etməyimi istərdiniz?» O dərhal «bəli» deyə cavab verdi.

Onun təklifimi nə üçün dərhal qəbul etdiyini o vaxt heç anlamırdım. Mən kafedraya qayıdıb qısa və sadə dua etdim. Onların heç biri ilə tanış deyildim, lakin buna baxmayaraq, İsanın adı ilə lənəti dağıdanda onların hər birində fiziki re-

aksiya görmək olurdu. Sonra fikir verdim ki, yeniyetmə qızın ayağı ombadan topuğa qədər gipsdə idi. Atasının yanına qayıdıb soruşdum: “Qızınızın şəfası üçün dua etməyimi istəyərindinizmi?» O dedi: «Bəli. Ancaq siz bilməlisiniz ki, o, son on səkkiz ay ərzində eyni ayağını üç dəfə sındırmışdı; həkimlər onun daha sağalmayacağını deyirlər».

Bu gün mən bir nəfərin on səkkiz ay ərzində eyni ayağını üç dəfə sındırdığını eşitsəm, ailənin lənət altında olduğunu başa düşməyim üçün mənə daha əlamət lazım olmayacaq. Əlimi gipsin üzərinə qoyub dua etdim və sadəcə şəfa üçün yalvardım. Qısa müddətdən sonra anadan təşəkkür məktubu aldım; o yazırdı ki, hospitalda növbəti Rentgen müayinəsi ayağın sağaldığını göstərdi və sonra qızın ayağından gipsi çıxartdılar.

Bu hadisəni götür-qoy etdiyim zaman ağıma belə bir fikir gəldi: qızın şəfası üçün mənə dua etməyə yönəltməmişdən əvvəl ailə üzərində lənət olduğunu Allah mənə göstərdi və mənə bu lənəti dağıtmağa yönəltdi. Nə üçün?

Mən belə nəticəyə gəldim ki, lənət ləğv edilməsəydi o qız şəfa ala bilməzdi. Başqa sözlə, lənət, Allahın o qız üçün hazırladığı xeyir-duadan onu məhrum edən gözəgörünməz bir maneə idi.

Sonra Allah mənə xeyir-dua və lənət barədə öyrətməyə başladı. Müqəddəs Yazılara müraciət edəndə burada bu mövzuya aid məlumatın nə qədər çox olduğuna, eləcə də, tanıdığım imanlı cəmiyyətlərinin əksəriyyətində bu barədə nə qədər az vəz olunduğuna heyrətləndim.

Mənim həyatımda daha sonra baş verən hadisə bu gözəgörünməz padşahlığın reallığını daha da vurğuladı. 1904-cü ildə babalarımın biri Bokşçu Üsyanını yatırtmaq üçün Çinə göndərilən Britaniya ordusuna başçılıq edirdi. O, evə qayıdanda Çin incəsənətinin bəzi nümunələrini evə gətirdi və illər keçdikcə bunlar ailəmizin mirasına çevrildi. Anam öləndən sonra onların bəziləri mənə qaldı.

Lənət, Allahın o qız üçün hazırladığı xeyir-duadan onu məhrum edən gözəgörünməz bir maneə idi.

Ən maraqlı əşya qonaq otağımızın divarında asdığımız gözəl naxışlı dörd əjdaha fiquru idi. Təxminən elə bu zaman mən öz xidmətimdə bəzi qarşıdurmalar hiss etməyə başlamışdım, ancaq bunun mənbəyini müəyyənləşdirə bilmirdim. Bu, müxtəlif məyusluqlar, maliyyə problemləri, ümitsizlik və ünsiyyət problemləri formasında təzahür edirdi.

Nəticədə, güclü dua və orucdan sonra əjdaha fiqurlarına olan münasibətim dəyişilməyə başladı. Öz-özümə sual verdim: Müqəddəs Kitabda əjdaha nəyin rəmzidir? Şübhəsiz ki, bu, iblisin rəmzidir. Divarda belə əşyaları saxlamağımın düzgün olmadığını başa düşməyə başladım. Beləliklə, nəhayət, adi itaətkarlıq hərəkəti ilə əjdaha fiqurlarını yığışdırdım.

Növbəti aylarda mənim şəxsi maliyyə işlərimdə böyük irəliləyişlər baş verdi. Bu təcrübə barəsində düşünərkən mənə Qanunun Təkrarı 7:25-26-ya dair yeni açıqlama gəldi. Burada Musa peyğəmbər Kənan torpağının millətlərinə xas olan büt-pərəstliyə qarşı İsraili xəbərdar edir.

“Onların allah saydıqları oyma bütlərə od vurub yandırın. Onlara çəkilməmiş qızıl-gümüşə gözünüz düşməsin. Özünüz üçün onlardan götürməyin, yoxsa tələyə düşərsiniz, çünki onlar Allahınız Rəbbin gözündə iyrəncdir.

Belə iyrənc şeyləri evinizə gətirməyin, yoxsa siz də onlar kimi məhv olarsınız. Onlara tamamilə ikrah və nifrət etməlisiniz, çünki belə təsvirlər məhv olunmağa həsr olunub”.

Mən bu yalançı allahların təsvirini öz evimə gətirməklə özümü və ailəmi bilmədən lənətə məruz qoymuşdum. Gözlərimi bu həqiqətə açan Müqəddəs Ruha çox minnətdaram!

Şəxsi maliyyə durumumun yaxşılaşması ilə qızın sınımış ayağının sağalmasında eyni prinsipi görməyə başladım. Hər iki halda lənət gözəgörünməz maneəyə bənzəyirdi. Azadlıq duası ilə şəfa, mənim vəziyyətimdə isə maliyyə cəhətdən çiçəklənmə oldu.

Keyir-dua və lənətin reallığını parlaq surətdə nümayiş etdirən başqa bir təcrübəni sizinlə bölüşməyimə izin verin.

Bir dəfə Cənubi Afrikada olanda İsayə iman edən Məryəm adlı bir Yəhudi xanımı ilə tanış oldum; o, xilas olmuş və Müqəddəs Ruhla vəftiz olunmuş bir imanlı idi. Xanım yük-

sək ixtisas dərəcəli icraedici katib idi və eşitdiyi bir məsihçi təliminin təsiri ilə yaşadığı Keyptaun şəhərində ixtisası üzrə yüksək maaşlı iş düzəlmək üçün dua etdi. O, bu işə düzəldi! Bir biznesin prezidenti ilə işləməyə başladı. O, bu adamın və ümumiyyətlə, şirkətdəki bütün rəhbərlərin bir falçı qadının başçılığı ilə qərribə dini ayin altında olduqlarını tezliklə aşkar etdi.

Bir dəfə Məryəmin rəhbəri ona dedi: «Bizim bir falçı xanımımız var, o, bizim üçün dua edib; səndən bu duanı bizim üçün çap etməyini istəyirik». Məryəm yazmağa başlayanda gördü ki, bunlar yalnız cadudur və bir sədaqətli Məsih imanlısı kimi bunları yazmaqdan çəkirdi. Beləliklə, Məryəm rəhbərinin yanına getdi və vəziyyəti ona izah etdi. Rəhbər çox mərhəmətli idi və yazının onun vicdanına zidd ola biləcəyi barədə düşünmədiyinə görə üzr istədi. Sonra nə baş verdiyini dəqiq bilmirəm, ancaq güman edirəm ki, falçı qadın bu hadisə haqqında eşitdi və icraedici katib olan Məryəm üçün bəzi dualar etdi. Belə dualar, əlbəttə, qara qüvvələr üçün açıq kanal olur.

Demək olar ki, bundan dərhal sonra Məryəmin hər iki əlində kəskin artrit inkişaf etməyə başladı. Onun barmaqları tamamilə sərtləşdi. O, barmaqlarını qatlaya bilmirdi, sənəti üzrə işləyə də bilmirdi, ağrıdan əzab çəkirdi. Gecələr yata bilmirdi. Hətta öz əri ilə bir çarpayıda uzana da bilmirdi, çünki əri hər dəfə tərpənəndə, çarpayının tərpənməsi onun barmaqlarında gərgin ağrıya səbəb olurdu. O, bu sahə üzrə peşəkar həkimin yanına getdi və həkim ona diaqnoz qoydu: revmatizm ilə artrit.

«Lənət, səbəb və müalicə» mövzusunda mənim üç vəzimi eşidən bir məsihçi rəfiqəsi onun qulaq asması üçün Məryəmə kasetlər gətirdi. Onlar bu üç kasetə qulaq asdılar; üçüncü kasetin sonunda mən adamları həyatlarındakı lənətdən azad edən duanı etməyə çağırırdım. Bu an kaset ilişdi və dayandı. Nə irəli, nə də geri getdi, çıxmadı da! Buna heç bir təbii izah yox idi!

Lakin kaseti gətirən rəfiqə bu azadlıq duasını əvvəlcədən çap edib özü ilə gətirmişdi. Bu Yəhudi xanımı çox oxumuş qadın idi və əslində, lənətə çox da inanmırdı; öz rəfiqəsinə qarşı

mülayim olduğuna görə kasetlərə sadəcə qulaq asdı və əvvəlcə bu azadlıq duasını etmək istəmədi. Ancaq sonra o, rəfiqəsi ilə duanı oxumağa razılaşdı və duanı ucadan oxuyan kimi (dua üç-dörd dəqiqədən çox çəkmir), onun barmaqları açıldı və tamamilə sağlam oldu; ağrı kəsildi və duanın axırına çatanda o tam şəfa aldı. Sonra o, öz həkiminin yanına getdi və əllərini yenidən yoxlatdırdı. Onun diaqnozu belə idi: tibbi nöqtəyi-nəzərdən o, tamamilə sağalmışdı. Bu yalnız bir səbəblə baş verdi. Şəfa üçün heç bir dua edilməmişdi. Bu yalnız lənətdən azad edən dua idi.

Bizim keçmişimizdən asılı olmayaraq, bunu başa düşmək bizim üçün çox vacibdir: bütün bu xeyir-dua və lənət qüvvələri Orta Əsrlərdən qalan bəzi primitiv mövhumatlar deyil. Bu, çox realdır və Allah Öz adamlarının belə məsələləri aydın başa düşməsini istəyir. Rəbb istəyir ki, biz Allahın tam xeyir-duasında və sülhdə yaşaya bilək.

İkinci hissə:

Xeyir-dua və lənət necə işləyir

Xeyir-dua və lənət həyatda heç də təsadüfi olmur. Əksinə, onların hər ikisi əbədi, dəyişməz qanunlara müvafiq işləyir. Tarixi formalaşdıran iki növ – gözə görünən və gözə görünməyən qüvvələr var. **Bu iki ölçü arasında olan qarşılıqlı təsir hadisələrin nəticəsini müəyyən edir.** Biz diqqətimizi yalnız görünən və təbii şeylərə cəmləsək, müəyyən şeylərin baş vermə səbəbini izah edə bilməyəcəyik.

Biz hamımız təbii, fiziki dünyada özümüzü rahat hiss edirik, çünki hər gün bununla rastlaşırıq. Bəzi adamlar başqa dünyaya haqqında xəbərdar deyillər. Buna baxmayaraq, Müqəddəs Kitab fiziki deyil, ruhani olan dünyanı açıqlayır.

Paul 2 Korinfilərə 4:18-də bu ölçülərin hər ikisi haqqında danışıq:

“Gözlərimizi görünən şeylərə deyil, görünməyən şeylərə dikirik. Çünki görünənlər gəldi-gedər, görünməyənlərsə əbədidir”.

Təbii şeylər əbədi qalmır; yalnız görünməz padşahlıqda biz həqiqi və daimi reallığı tapa bilirik. Bizim əbədi yerimiz məhz burada olacaq.

Həm xeyir-dua, həm də lənət görünməz, ruhani dünyaya mənsubdur. Onlarda fəvqəltəbii, ruhani qüvvə var. Xeyir-dua yaxşı, müsbət nəticələri gətirir, lənət isə pis, mənfi nəticələr yaradır. Hər ikisi Müqəddəs Kitabda vacib mövzulardır.

Həm xeyir-dua, həm də lənət görünməz, ruhani dünyaya mənsubdur. Həm xeyir-duanın, həm də lənətin iki vacib xüsusiyyəti var. Birincisi, həm xeyir-dua, həm də lənətin təsiri bir şəxsdən başqalarına – ailə üzvlərinə, cəmiyyətə, nəslə və hətta bütün millətə keçə bilər.

***Həm xeyir-dua,
həm də lənət
görünməz,
ruhani dünyaya
mənsubdur.
Həm xeyir-dua-
nın, həm də
lənətin iki vacib
xüsusiyyəti var.***

İkincisi, təsiri ləğv olunana qədər həm xeyir-dua, həm də lənət nəsildən-nəslə keçə bilər. Əlbəttə, bu, əhəmiyyətli təcrübi təsirlərə malikdir. Xeyir-dua və ya lənətin təsiri altında olan şəxs bunun hardan gəldiyini asanlıqla müəyyən edə bilməz, çünki onun mənbəyi keçmişdə, hətta çox, yüz illər əvvəl ola bilər.

Mən Avstraliyanın Adelaida şəhərində bu barədə öyrədirdim. Sonra bir qadın mənə məktub yazdı. Onun əcdadları Şotlandiyadan, Nyuxon adlanan qəbilədən idi. Onun tarixi dəlili var idi (bunun surətini də məktuba əlavə etmişdi): XVI əsrdə şotlandiyalılarla ingilislər arasında olan qəbilə müharibələri səbəbindən Şotlandiya imanlı cəmiyyətinin yepiskopu həmin qəbiləyə lənət etmişdi. O, başa düşdü ki, dörd əsrdən sonra onun ailəsində baş verən hadisələr lənətə görə imiş. Bu, sizi təəccübləndirə bilər, ancaq mən Müqəddəs Yazılardan dəlillərlə onu sübut edə bilərəm.

Beləliklə, lənət və xeyir-dua Allahın və ya iblisin fəvqəltəbii gücünü qəbul etmiş sözlərdir. Bunlar insanların həyatlarına daxil olan və onların talelərini müəyyən edən sözlərdir. Çox vaxt bu lənətlər hətta min illər ərzində nəsildən-nəslə keçir.

Lakin sizi ruhlandırmaq istəyirəm. Həyatınızda lənət ola bilər, ancaq Allah bunun çıxış yolunu təmin etmişdir. Onun təsirindən əzab çəkməkdən azad ola bilərsiniz. Amma əvvəlcə ümumi vəziyyəti sizə daha aydın şəkildə izah etməyimə izin verin.

Xeyir-dua mənbəyi olan Allah

Allah bütün xeyir-duanın yeganə və ali mənbəyidir; xeyir-dua bizə bir çox yolla gələ bilər. Müqəddəs Kitabda biz xeyir-duaya ilk dəfə Yaradılış Kitabının 22-ci fəslində rast gəlirik. Burada Rəbbin tələbinə cavab olaraq İbrahim oğlu İshaqı qurban gətirməyə razı olur, ən son anda isə Rəbb İshaqın əvəzinə qoçu qurban gətirməyi təklif edir.

«Rəbbin mələyi yenə göylərdən İbrahimi çağıraraq dedi: «Rəbb bəyan edir: “Öz varlığıma and içirəm ki, sən bu işi etdiyinə və yeganə oğlunu əsirgəmədiyinə görə Mən sənə böyük xeyir-dua verəcəyəm, nəslini göydəki ulduzlar və dəniz kənarındakı qum qədər artırıb çoxaldacağam. Sənin nəslin öz düşmənlərinin şəhərlərinə sahib olacaq.

Dünyanın bütün millətləri sənin nəslinin vasitəsilə xeyir-dua alacaq, çünki sən Mənim sözümə qulaq asdın”».

Yaradılış 22:15-18

Xeyir-duanın mənbəyinə fikir vermək çox vacibdir – İbrahim Allahın sözünə qulaq asdı. Bu, Allahın xeyir-duası üçün əsas səbəbdir. Fikir verin ki, xeyir-dua İbrahimin bütün nəslində olacaq.

Əgər siz daha sonra Yaradılış Kitabının 27-ci fəslinə baxsanız, İshaqın öz oğlu Yaquba necə xeyir-dua verdiyini görə bilərsiniz. Ancaq qərribə şey odur ki, İshaq xeyir-duanı ilk övladı olan Esava verdiyini düşünürdü. İshaqın xahişi ilə Esav ov ətinə ovlamağa gedərkən Rivqa (İshaqın həyat yoldaşı) sevimli oğlu Yaqubu onun əvəzinə göndərdi.

Yalanın xoşagəlməz nəticələrindən yayınmaq üçün o, Yaquba Esavın paltarlarını geyindirdi və ov əti əvəzinə sürüdən bir keçi kəsib bişirdi (İshaq kor idi). Sonra o, ərinin xoşladığı yeməyi ona verdi; keçi dərisini götürüb Yaqubun boynunu və əllərini sarıdı ki, o, Esav kimi tüklü görünsün (çünki Yaqubun dərisi çox hamar, Esavın dərisi isə çox tüklü idi).

Beləliklə, yalandan özünü Esav adlandıran Yaqub gəlir, İshaq yoxlayır və deyir: «Doğrudanmı, sən oğlum Esavsan?» Yaqub deyir: «Bəli» – amma bu yalan idi! Sonra İshaq hazırlanmış yeməyi istəyərək deyir: «Oğlum, gətirdiyin ov ətini qabağımıza qoy, yeyim, sonra da sənə xeyir-dua verərəm».

İshaq onun paltarının qoxusunu hiss etdi və ona xeyir-dua verib dedi:

**«Bax oğlumun qoxusu
Rəbbin xeyir-dua verdiyi
Çölün qoxusu kimidir.
Allah sənə göylərin şəhini,
Torpağın şirəsini, bol buğda
Və çoxlu təzə şərab versin.
Xalqlar sənə qulluq etsin,
Ümmətlər sənə baş əysin.
Öz qardaşlarına ağa ol,
Ananın oğulları sənə baş əysin.
Sənə lənət edənlərə lənət gəlsin,
Sənə xeyir-dua verənlər xeyir-dua alsın».**

Yaradılış 27:27-29

İshaqın böyük xeyir-duası nəsildən-nəslə keçməli idi.

Az keçməmiş maral əti ilə Esav gəlir və onu atasına təklif etməyə cəhd edir. İshaq aldadıldığını başa düşür, Esava xeyir-dua verdiyini zənn edərək əslində xeyir-duanı Yaquba vermişdi. Ancaq İshaqın cavabına fikir verin:

İshaqın canına bərk titrətmə düşdü və o dedi: «Bəs onda heyvan ovlayıb mənə gətirən kim idi? Sən gəlməmişdən qabaq hər şeydən yedim və ona xeyir-dua verdim. Xeyir-dua da onunku oldu». *Yaradılış 27:33*

Esava xeyir-dua verdiyini fikirləşərək İshaq bilirdi ki, onun ifadə etdiyi sözlər özündən gəlmirdi. Onun söylədiyi xeyir-dua Allahdan ona verilmiş fəvqəltəbii peyğəmbərlik xeyir-duası idi. Bu səbəbdən o, bu xeyir-duanı «geri götür» bilmədi.

Belə xeyir-dua fəvqəltəbiidir. Bu sadəcə arzu və ya insan hissini sözlə ifadəsi deyil. Bu, xeyir-duanı qəbul edən şəxsin və onun sonrakı nəslinin taleyini müəyyən edən fəvqəltəbii səlahiyyətli sözlərdir. Bu, həm xeyir-duaya, həm də lənətə aiddir.

Bu mövzunu ətraflı öyrənmək üçün Müqəddəs Yazıda yalnız buna həsr olunmuş bir fəslə – Qanunun Təkrarı 28-ci fəslə nəzər salaq. İlk on dörd ayə xeyir-duaya aiddir, qalan əlli dörd ayə isə lənətə aiddir. Bu lənət siyahısını oxuyanda qərara almalısınız ki, onların heç bir hissəsini istəmirsiniz! Həm xeyir-duanın, həm də lənətlərin mənbələri aydın göstərilir.

“Əgər Allahınız Rəbbin sözlərinə yaxşı-yaxşı qulaq asıb bu gün sizə buyurduğu bütün əmrlərinə riayət etsəniz, Allahınız Rəbb sizi yer üzündəki bütün millətlərdən üstün edəcək. Allahınız Rəbbin sözünü dinləsəniz, bütün bu xeyir-dualar sizə gələcək və üzərinizdə qalacaq” (Qanunun Təkrarı 28:1, 2).

Əhdi-Cədidə, Yəhya 10:27-də İsa həqiqi şagirdlərini Öz quzuları adlandırır: «Quzularım səsimi eşidir... və Mənim ardınca gəlirlər». Əsas şərt dəyişməzdir: Rəbbin səsini eşidərək, Onun ardınca itaətkarlıqla getmək.

Lənətin səbəbi xeyir-duanın səbəbinə əksdir. Lənətin səbəbi Rəbbin səsinə qulaq asmamaq və Onun dediyinə itaətsizlik göstərməkdir. Rəbbin səsinə qulaq asmamaq və Onun dediklərinə əməl etməmək bir sözlə təsvir oluna bilər: üsyan – insanlara qarşı yox, Allaha qarşı üsyan.

Şəxsi tədqiqatlarıma nəticəsində mən Qanunun Təkrarı 28-ci fəsildə sadalanan qaydada xeyir-dua və lənətin siyahılarını tərtib etməyə çalışmışam. Xeyir-duaya aid olan siyahım belədir:

- Yüksəlmə
- Çiçəklənmə
- Sağlamlıq
- Qələbə
- Səmərəlilik
- Allahın himayəsi

Xeyir-dua ilə müqayisədə Musa peyğəmbər lənətləri daha təfsilatlı təsvir edir. Lənət xeyir-duanın əksidir. Təklif etdiyim xülasə budur:

- **Təhqir**
- **Səmərəsizlik**
- **Ailənin dağılması**
- **Zehni və fiziki xəstəliklər**
- **Kasıblıq**
- **Məğlubiyyət**
- **Sıxıntı**
- **Allahın narazılığı**

13-cü ayədə də Musa peyğəmbər xeyir-dua siyahısını tamamlayaraq bu nəticəyə gəlir. Bu, hər birimizin həyatında tətbiq edilə bilər.

«Siz aşağıda deyil, yalnız yuxarıda olacaqsınız; siz quyruq deyil, baş olacaqsınız». Bir dəfə Rəbdən mənə bunu aydınlaşdırmasını xahiş etdim: «Quyruq deyil, baş olmaq nə deməkdir?» Cavab sadə idi: “Baş qərarları qəbul edir, quyruğu isə hər tərəfdən dartırlar”.

Hansı tərəfsiniz: baş, ya quyruq? Qərarları siz qəbul edirsiniz? Təşəbbüsü siz edirsiniz? Hadisələrin baş verdiyi yolu siz müəyyən edirsiniz? Yaxud siz vəziyyətdən asılısınız, maliyyə çətinliyi, sağlamlıq, ailə sıxışdırması təzyiqi altındasınız və hər tərəfdən sadəcə dartıb-sürülürsünüz? Əgər siz quyruqsunuzsa, bu lənətdir; əgər siz başsınızsa bu xeyir-duadır.

Bölmə 2: Lənətin mənbəyi

Əvvəlcə gəlin Süleymanın Məsəlləri 26:2-yə baxaq:

«Sərçənin ora-bura uçduğu kimi, qaranquşun gəlib-getdiyi kimi nahaq qarğış da boşdur».

Bu çox vacibdir. Əgər lənət varsa, onun üçün səbəb də var. Lənətdən azad olmaq üçün əksər hallarda onun səbəbini aşkar etmək vacibdir. Lənət heç vaxt səbəbsiz gəlmir. Lənətin səbəbini və mənəyini müəyyən etmək üçün bizə Müqəddəs Ruhdan sezmə qabiliyyəti lazımdır. Problemin səbəbini aşkarlaya bilsəniz onu həll etmək daha asan olacaq.

Bu bölmədə həyatımızı məhv edən lənətin əsas səbəbləri açıqlanır. Bunu oxuyandan sonra siz növbəti bölmədə izah edəcəyimiz Allahın təminatını daha yaxşı başa düşüb tətbiq edə biləcəksiniz.

Üçüncü hissə:

Lənətin mənbəyi Allahdır

Adamların bir çoxu Allahın xasiyyətini səhv başa düşür. Onlar fikirləşirlər ki, Əhdi-Ətiq Allahı qəzəbli və mühakimə edən, Əhdi-Cədid isə Onu sevən və mərhəmət edən göstərir.

Lakin Müqəddəs Kitabın hər iki hissəsi bir-birinə uyğundur və Allahı düzgün təsəvvür etmək üçün onların hər ikisi bizə lazımdır. Romalılara 11:22-də Paul Allahın bu iki xüsusiyyətini yanbayan təqdim edir: «Sən gör ki, Allah eyni zamanda həm xeyirxahdır, həm də sərt». Onun xeyir-duası Onun mərhəmətindən, mühakiməsi isə Onun ciddiliyindən gəlir. Hər iki xüsusiyyət bərabər şəkildə mövcuddur.

Dəfələrlə Allah adamlara və ya hətta bütün millətlərə lənət elan etmişdir. Onun məqsədi itaətsizliyin dəhşətli nəticələrindən adamları xəbərdar edərək onların diqqətini cəlb etməkdir. Lənət Allahın mühakiməsinin ən ciddi formalarından biridir, ancaq Onun arzusu həmişə adamların tövbəsi və Ona tərəf qayıtmasıdır.

Yaradılış Kitabının 12-ci fəslində olan İbrahimin çağırışında Allah lənətin mənbəyi kimi təsvir edilir və bu, ən erkən yazılardan biridir. Əslində, bu çağırışın yeddi mərhələsi var: altısı xeyir-dua vədi, biri isə ciddi xəbərdarlıqdır:

- (1) Səndən böyük bir millət törədəcəyəm;**
- (2) sənə xeyir-dua verəcəyəm;**
- (3) adını ucaldacağam;**
- (4) bərəkət qaynağı olacaqsan;**
- (5) Sənə xeyir-dua verənlərə xeyir-dua verəcəyəm;**
- (6) sənə lənət edənləri lənətləyəcəyəm;**
- (7) Yer üzünün bütün tayfaları sənə vasitə ilə xeyir-dua alacaq.**

Yaradılış 12:13

Antisemitizm

Fikir verin ki, Allahın çağırışının altıncı mərhələsi İbrahimi lənətləyən hər kəsə lənətdir. Bunun üçün çox vacib səbəb var. Allah bir adamı xüsusi tapşırıq üçün çağıranda həmin adam qeyri-ixtiyari olaraq İblisin xüsusi düşmənçilik hədəfinə çevrilir. Buna görə də Allah İbrahimin çağırışına xüsusi qoruyucu hissə də daxil edir: «Mən səni lənətləyəni lənətləyəcəyəm».

Sonralar Müqəddəs Yazılarda İshaq Yaquba xeyir-dua verəndə (Yaradılış 27:29) həmin qoruyucu hissəni genişləndirir: “Sənə lənət edənlərə lənət gəlsin”. Beləliklə, Allahın İbrahimə əvvəldən elan etdiyi həm xeyir-dua, həm də lənət onun nəslinə də aid oldu. Bunu bilmək çox əhəmiyyətlidir, çünki bu, bilavasitə bütöv Yəhudi xalqına və İsrail millətinə aid edilir.

Fikir verin ki, Allah İbrahimin düşmənlərini İbrahimi və onun nəslini lənətləmək və ya təqib etmək imkanından məhrum etmədi, ancaq bunun dəhşətli nəticələrinin olacağına zəmanət verdi. Antisemitizmin bütün faciəvi tarixi buna şahətdir. Antisemitizm Allahdan lənət gətirir.

Təəssüf ki, məsihçi imanlı cəmiyyəti əsrlər boyu antisemitizmi yaymaqla günah etmişdir. Eyni zamanda, imanlı cə-

miyyətinə olan bütün ruhani xeyir-dualar onun qurbanı olan yəhudi xalqının sayəsi nəticəsində oldu. Yəhudilər olmasaydı, İmanlı Cəmiyyətinin nə həvariləri, nə Müqəddəs Kitabı, nə də Xilaskarı olardı.

Ola bilsin ki, siz və ya sizin əcdadlarınız Yəhudi xalqının düşmənləri olub. Ola bilsin ki, siz onları tənqid etmişiniz və ya onları lənətləmişiniz. Belə hərəkətlərin nəticələri var; bu sizin həyatınıza lənət gətirəcək. Buna baxmayaraq, siz azad ola bilərsiniz.

İtaətsizlik

Qanunun Təkrarı 27-ci fəsildə Allah göstəriş verdi ki, İsrail vəd olunmuş torpaqlarına gələndə onlar müəyyən məsələlərdə Allaha tabe olmasalar, öz üzərilərinə on iki lənət oxumalı idilər.

«O gün Musa xalqa belə dedi: «İordan çayını keçəndə xalqa xeyir-dua vermək üçün bu qəbilələr Gerizim dağında dursun: Şimeon, Levi, Yəhuda, İssakar, Yusif, Binyamin. Lənətləmək üçün bu qəbilələr Eval dağında dursun: Ruven, Qad, Aşer, Zevulun, Dan, Naftali» (Qanunun Təkrarı 27:11-13).

Onlar itaətkar olduqda xeyir-duaya, itaətsiz olduqda isə lənətə məruz qalmadan vəd olunmuş torpağa daxil ola bilməzdilər. Vəd olunmuş torpağa daxil olmağın xeyir-dua və lənətdən başqa heç bir yolu yox idi.

Sonra on iki lənət sadalanır:

- **Bütpərəstlik və yalançı allahlar**
- **Valideynlərə hörmətsizlik etmək**
- **Qanunsuz və ya qeyri-təbii cinsi əlaqə**
- **Zəif və köməksiz insana qarşı ədalətsizlik**

Bütpərəstlik və yalançı allahlara pərəstiş

Çıxış 20:3-də (birinci əmrdə) Rəbb deyir: «Məndən başqa allahların olmasın. Özün üçün heç bir büt... düzəltmə... Belə şeylərə səcdə qılaraq ibadət etmə». Biz görürük ki, yalan-

çı allahlara xidmət etmək və büt-pərəstliyin istənilən forması Allaha bilavasitə itaətsizlikdir.

Müqəddəs Kitabda ilk dəfə yaradılış zamanı və sonralar daha tam aşkar edilən həqiqi Allah müqəddəsdir, ecaz-kardır, izzətli, qüdrətlidir. İstənilən yaradılan varlığın – insan və ya heyvanın surətində Onu təmsil etmək Ona qarşı təhqirdir. Təəccüblü deyil ki, bu, Allahın qəzəbinə səbəb olur.

“Qoy Rəbbin iyrəndiyi, bir sənətkarın əl işi olan oyma və ya tökmə büt yaradana, gizlicə belə şeylər saxlayan lənət olsun!”

Qanunun Təkrarı 27:15

Lakin büt-pərəst və dini olmayan ikinci və daha geniş təcrübələr də var. Bunların həqiqi təbiəti aldadıcı terminologiya altında gizlədilir. Bu, okkultizmdir («gizli» və ya «üstü örtülən» mənasını daşıyan Latın sözündən gəlir). Bu gizli təcrübələr insan təbiətinin iki ən güclü meyllərindən – güc və biliyə hərislikdən istifadə edir. Müəyyən dərəcədə, insan bu meylləri təbii mənbələrdən və təbii vasitə ilə qane edə bilir. Əgər o, bu yolla əldə etdikləri ilə tamamilə kifayətlənmirsə, onda fəvqəltəbii mənbələrə müraciət edəcək. Beləliklə, insan okkultizmin tələsinə düşür.

***Yalançı
allahlara
xidmət
etmək və
büt-pərəstliyin
istənilən
formasını Allaha
bilavasitə
itaətsizlikdir.***

Buna səbəb odur ki, kainatda fəvqəltəbii bilik və gücün faktiki olaraq yalnız iki mənbəyi var: ya Allah, ya da İblis. Fəvqəltəbii bilik və güc Allahdan alınarsa, bu qanundur; əgər İblisdən alınarsa, bu qanunsuzdur. Cənnət Bağında ilk adamın xeyir və şəri bilmə ağacından qadağan olunmuş qanunsuz biliyi əldə etmək arzusu ilk günahın səbəbi idi. Bunu etməklə insan İblisin görünməyən ərazisinə sərhəddi keçdi. O andan etibarən insan asanlıqla aldadılır.

Bu qeyri-qanuni, okkultizm təcrübələrinin çox sayda aldadıcı formaları var. Buna baxmayaraq, onun üç əsas sahəsini

müəyyənləşdirmək mümkündür: cadugərlik, ovsunçuluq və falçılıq.

Cadugərlik okkultizmin *gücə* aid sahəsidir. Onun kökü 1 Şamuel 15:23-də qısa təsvir edilir: «Üsyankarlıq falçılığa bərabər günahdır». Cadugərlik Allaha qarşı insanın üsyanının ifadəsidir. Allahın qanununa itaət etmədən insan öz məqsədlərinə çatmağa cəhd edir. Onun əsas qüvvəsi adamları və vəziyyəti idarə etmək arzusudur. İdarə etmək, qorxutmaq və üstün olmaq məqsədi ilə bunu əldə etmək üçün psixoloji təzyiqlərdən, psixoloji texnikalardan və ya hər ikisinin kombinasiyasından istifadə olunur.

Falçılıq okkultizmin *biliyə* aid sahəsidir, təbii vasitə ilə əldə edilməyən biliyin bir çox müxtəlif formasını təklif edir. Onun ən adi forması gələcəyi fəvqəltəbii yolla açmaqdır. Bu, həmçinin yalandan dini adlandırılan fəvqəltəbii mənbədən gələn formaları özündə birləşdirir.

Problemi düzgün həll etmək üçün onu əvvəlcə müəyyən etmək çox vacibdir.

Sehrbazlıq maddi obyektlər və ya başqa yollar (məsələn, *narkotik* və *musiqi*) vasitəsilə hisslərə təsir edir. Vəhy 9:21-də Yunan dilində sehrbazlıq üçün istifadə olunan söz bilavasitə *narkotik* üçün istifadə olunan sözdən gəlir. Bir çox fiziki obyektlərdən istifadə edilə bilər: dinə aid əşyalar, büt-pərəst bütələr, həmaillər, tilsimlər, ruhlarla danışmaq üçün istifadə olunan lövhələr və s. Bunu bilmək vacibdir ki, kitablar vasitəsilə gizli güc gələ bilər. Efesdəki məsihçilər cadugərlik kitablarının buxov mənbəyi olduğunu anlamışdılar və kitabların böyük dəyərinə baxmayaraq, onları yığıb yandırmışdılar (Həvarilərin İşləri 19:18,19). Belə cadugərlik materialları ilə düzgün davranmağın yeganə yolu onları tamamilə məhv etməkdir.

Allah insana Özündən başqa heç bir mənbəyə müraciət etməyə icazə vermir. Okkultizm sahəsinə müraciət edən adamlar isə İblisdən fəvqəltəbii bilik və ya qüvvə axtarırlar. Bunu etməklə onlar, faktiki olaraq, İblisi həqiqi Allahdan başqa bir

allah kimi etiraf edirlər və bununla On Əmrin birincisini pozurlar.

Beləliklə, onlar özlərini Allahın lənətinə məruz qoyurlar, çünki Allah Onun əmrlərini pozanların hamısına dördüncü nəslə qədər davam edən lənəti elan etmişdir. Əgər büt-pərəstliyə daxil olsa, yalançı allahlara pərəstiş etsə və ya bu gün adlandırdığımız okkultizmin istənilən formalarına müraciət etsə, bütün İsrail üzərinə lənət gətirəcək. Bu, adamların həyatında lənətin olmasının əsas səbəbidir. Allah deyir ki, əgər biz belə təcrübələrdə iştirak etsək: «Mən sonrakı üç nəslə lənət göndərəcəyəm. Lənət yalnız sizə deyil, sonrakı üç nəslə də gələcək».

Ola bilsin, siz hal-hazırda öz valideynlərinizin, nənə-babanızın, hətta ulu nənə-babanızın və ya başqa bir əcdadınızın əməlinin nəticəsində lənət altındasınız. Görürsünüz ki, problemi düzgün həll etmək üçün onu əvvəlcə müəyyən etmək çox vacibdir.

Şükürlər olsun ki, Allah bu mənbədən gələn lənətdən azad olmaq yolunu təmin etmişdir! O, Öz təminatını sizə təklif edir. Son qiyamət günündə Allah əcdadlarımızın üzərimizə gətirdiyi lənətə görə bizi cəzalandırmayacaq. Əgər biz Allahın lənətdən azad edən təminatından imtina etsək, O, bizi təqsirkar görəcək.

Valideynlərə hörmətsizlik

Bu cəhətdən biz çox ehtiyatlı olmalıyıq. Ola bilsin ki, bəzi problemlərimizin səbəbi başqalarının əməlləridir, lakin biz ehtiyatlı olmalıyıq və özümüzün məsuliyyət daşdığımız məsələlərə görə başqalarını ittiham etməməliyik.

Biz valideynlərimiz ilə münasibətimizə xüsusi diqqət yetirməliyik. Bu gün çoxlu məsihçilər daxil olmaqla, saysız-hesabsız adamlar valideynlərə hörmətsizlik etməyin Allahın lənətini gətirdiyini bilmirlər. Bir çox adamın həyatında problemlər var, çünki onların valideynlərinə münasibətləri düzgün deyildir. Heç bir valideyn mükəmməl deyil, lakin bu o demək deyil ki, onlar valideynlər kimi hörmətə layiq deyillər. Xatırlayın ki,

xeyir-dua vəd edən birinci əmr müsbət yolla ifadə edilir: "Atanana hörmət et ki, Allahın Rəbbin sənə verdiyi torpaqda ömrün uzun olsun".

Bütün xidmətim boyu mən heç vaxt valideynlərinə hörmət etməyən və yaxşı yaşayan adam görməmişəm. Heç vaxt. Belə davranış sizi avtomatik lənətə məruz qoyur. Mən valideynlərinizlə razılaşmalısınız və ya onların sizə dedikləri hər şeyi etməlisiniz demirəm. Siz onlara valideynləriniz kimi hörmət etməlisiniz. Mən çox görmüşəm ki, valideynlərinə münasibətlərini düzəldəndən sonra onların həyatları düzəlib. Bunu heç vaxt etməyən və heç vaxt xeyir-dua almayan bir çox başqalarını da xatırlayıram. Mən qırx yaşında xərcəngdən ölmüş öz qohumumu yada salıram. O xilas oldu, Müqəddəs Ruh ilə vəftiz oldu və Rəbbə xidmət etdi, amma Allahın xeyir-duasını heç vaxt görmədi, çünki öz anası ilə münasibətini düzəltmədi. Anası ölümlərin ruhlarını çağırmaqla məşğul olurdu və təsəvvür edin ki, onun nə qədər problemləri var idi. Əgər o, anası ilə münasibətini həll edə bilsəydi, bu problemlərdən qaça bilərdi. Mən nəzəriyyələr öyrətmirəm, amma təcrübəmlə bölüşürəm.

Qanunsuz və ya qeyri-təbii cinsi əlaqə

Qeyri-təbii cinsi əlaqənin istənilən forması lənət gətirir. Bu, homoseksualizmin və ya heyvanlığın istənilən formalarını, həmçinin ailə üzvləri ilə cinsi əlaqələri özündə birləşdirir. Bu gün ataları və ya qohumları tərəfindən cinsi zorakılıq qurbanı olan milyonlarla uşaqlar var. Biz bu faktı etiraf etməliyik.

Zəif və köməksiz insana qarşı ədalətsizlik

Başqa vəzlərimdə mən Birləşmiş Ştatlarda olan Hindilərin Ağ Evə qarşı lənət yerləşdirdiyi fakt barədə danışmışam, çünki Amerika hökuməti Hindilər ilə razılaşmalarını müntəzəm pozurdu. Mənə inanın, Hindilər lənətləməyi bacarırlar! Məhz buna görə 1860-cı ildən 1980-ci ilədək seçilən hər 20-ci prezident iş yerində ölmüşdü. Siz iki faktı araşdırma bilərsiniz: (1) Amerika hökumətinin Hindilərə qarşı vəfasızlığı və (2) 1860-

cı ildə seçilən prezident Abraham Linkoln həyat yoldaşına Ağ Evdə spiritizm seansı keçirməyə icazə vermişdir. Onun həyat yoldaşı axırda ruhi xəstəxanaya düşdü. Beləliklə, görürsünüz ki, lənət yalnız ayrı-ayrı adamlara deyil, bütün millətlərə də təsir göstərir.

Mən hesab edirəm ki, həmin şey 1980-ci ildə seçilən prezident Reyqan ilə də baş verəcəkdi. Prezidentliyinin əvvəlində onun həyatına qəsd ediləndə görünürdü ki, lənət yerinə yetirilir. Ancaq o, prezident kimi andı götürməzdən bir az əvvəl bizim qrupumuz böyük iclasda dua və inamda birləşərək, onu və ümumiyyətlə, prezident vəzifəsini lənətdən azad etdik. Güllə onun ürəyinə 25-40 millimetr yaxın keçdi, ancaq onun həyatı xilas edildi. Mən inanıram ki, bu, lənəti aradan qaldıran dua nəticəsində Allahın müdafiəsi idi. Bir daha, görürük ki, bu mücərrəd bir nəzəriyyə deyil. Bu, hər yerdə adamların və millətlərin həyatlarına təsir göstərən bir şeydir.

Özünə güvənmə

Lənətin tamamilə başqa bir nümunəsi də belə təsvir edilir:

«Rəbb belə deyir:

**«O adam lənətlidir ki,
insana güvənir, bəşərin gücünə arxalanır,
ürəyi Rəbdən ayrılır.**

**O, çöldəki yulğun ağacı kimi olacaq,
xeyir gələndə onu görməyəcək.**

**Səhrada olan quraq yerlərdə
heç kəs yaşamayan şoranlıqda
sakin olacaq”.**

Yeremya 17:5,6

Bu, lənət altında olan şəxs üçün səciyyəvi haldır. Bütün başqa adamlar yağış (xeyir-dua, çiçəklənmə) qəbul edir, ancaq bütün bunların ortasında o, quraqlıq torpaqda yaşayır və yağışı heç vaxt görmür. Niyə? Lənətə görə. O lənətin səbəbi nədir? O adam lənətlidir ki, insana güvənir, bəşərin gücünə

(insani bacarığa və maddi resurslara) arxalanır, ürəyi Rəbdən ayrılır. Onlar mütləq şər işlər görməyə meyli deyillər, sadəcə, Allahdan müstəqil olmağı arzulayırlar. Belə adamlar həmçinin Allahın fəvqəladə lütfündən asılı olmadan xeyirxah işlər görməyə çalışırlar.

Mən hesab edirəm ki, Allahın lütfünü dadmış, Onun lütfü ilə xeyir-dualı olmağın nə olduğunu görmüş, ancaq sonra dönmüş və öz səylərinə, öz ağıllarına, öz metodlarına və dini formalara etibar etməyə başlamış bir çox məsihçi imanlı cəmiyyətlərinin üzərində lənət var. Qalatiyalılar kimi, onlar “Ruhda başlamış”, lakin sonra cisimləri ilə silahlanmışlar. Allahın xeyir-duası onların üzərindən götürülmüşdür və əvəzində bu imanlı cəmiyyətlərinin üzərinə lənət gəlmişdir.

Mən də belə lənət altında olan imanlı cəmiyyətlərində çox vəzlər etmişəm. Ancaq vəzlərdən asılı olmayaraq, imanlı cəmiyyətlər lənət götürülənə qədər mübarizə və çarpışmalar üzərində çox az nailiyyət əldə edə bilər.

Oğurluq və yalan şahidlik

Əhdi-Ətiqin axırını üç peyğəmbəri – Haqqay, Zəkəriyyə, Malaki İsraililərin müxtəlif sahələrdə Allahın lənətindən əzab çəkdiklərindən bəhs edirlər. Zəkəriyyə 5:1-4-də peyğəmbər rüyada hər iki tərəfində lənət yazısı olan kağız görür. Bir tərəfdə yazılan lənət oğurluq etmiş şəxs üzərində idi; digər tərəfdə olan lənət isə yalan ifadə vermiş (andı pozmuş) və Rəbbin adına yalandan and içmiş şəxsin üzərində idi. Bu lənət insanların üzərinə gələndə onların evi dağılır. Burada ev yalnız tikinti deyil, içərisindəki insanların həyatları deməkdir. Lənət səbəbindən bir çox ailələr dağılır.

Tövbə və münasibətlərin bərpası olmasa, bütün millətlər və bütün sivilizasiya məhv ola bilər. Əgər biz oğurlayan və ya yalan ifadə verən (andı pozan) bütün adamların hamısını saysaq, neçə adamın lənət altında olduğunu kim hesablaya bilər? Vergi bəyannamələrində düzgün hesabat verməyənlərin sayı neçədir? Hər ölkədə belə adamların sayı çoxdur. Onların da əksəriyyəti imanlı cəmiyyətinin üzvləridir.

Haqqay 1:4-6 ayəsində çox əkən, lakin az məhsul yığan, məvaciblərini cırıq kisəyə yığan adamlardan bəhs edir. Azuqələrini məhv edən gözəgörünməz qüvvənin lənət olduğunu göstərmək üçün Allah İsrailə peyğəmbər göndərdi, çünki onlar öz eqoist istəklərini Allahın evinin ehtiyaclarından üstün qoydular.

Dördüncü hissə:

Səlahiyyətli şəxslərdən gələn lənət

Gördüyümüz kimi, həm xeyir-dua, həm də lənət həyatımıza təsir göstərən böyük, görünməz padşahlıqdan gəlir. Bu padşahlığın mərkəzi və həlledici faktoru səlahiyyətdir. Səlahiyyət prinsiplərini başa düşməsəniz, ruhani padşahlıqda səmərəli fəaliyyət göstərmək qeyri-mümkündür.

Allahı təmsil edən adamlar

Bütün kainatda yeganə və yalnız bir ali səlahiyyət mənbəyi var: Yaradan Allah. Allah Öz səlahiyyətini bilavasitə yerinə yetirmir, seçdiyi nümayəndələrinə tapşırır. Allahın adından səlahiyyəti yerinə yetirən adamda xeyir-dua vermək və lənətləmək qabiliyyəti olur.

Bu əsrdə bütün dünyada səlahiyyətə qarşı qiyam çox görmüşük, lakin səlahiyyət prinsipi cazibə prinsipi kimi eyni işləyir.

Allahı təmsil edən adamların bir neçə nümunəsi bu prinsipi nümayiş etdirmək üçün kifayətdir. Yeşua 6:26-da İsrail övlad-

ları Yerixo şəhərini ecazkar yolla ələ keçirəndən sonra Yeşua bu şəhəri bərpa edən hər kəsə lənət oxudu.

«Yeşua o vaxt xalqa and verib xəbərdarlıq etdi:

«Bu şəhəri – Yerixonu kim bərpa etsə, qoy Rəbbin önündə lənətə gəlsin. Bunu edən həmin şəxs onun bünövrəsini ilk oğlunun həyatı bahasına qoyacaq və kiçik oğlunun həyatı bahasına isə onun qapılarını yerinə vuracaq».

Bu lənət təxminən b.e.ə. 1300-cü ildə elan edildi. Təxminən b.e.ə. 800-ci ildə bir nəfər Yerixonu bərpa etdi və biz onun haqqında 1 Padşahlar 16:34-də oxuyuruq:

«Bet-Elli Xiel Yerixonu tikdi. Nun oğlu Yeşua vasitəsilə Rəbbin söylədiyi sözə görə o, ilk oğlu Aviramın həyatı bahasına şəhərin bünövrəsini tikdi və kiçik oğlu Sequvun həyatı bahasına qapılarını qoydu».

Beş yüz il sonra Yeşua tərəfindən elan edilmiş lənət şəhəri bərpa edən adamın üzərinə gəldi. Bu ona iki övladının ölümü bahasına başa gəldi. Onların ölümlərinin səbəbini müəyyən etməyə çalışsan o dövrün həkimlərini təsəvvür edə bilərsiniz? Heç bir aşkar tibbi səbəb olmadan onlar sadəcə zəifləyib öldülər! Heç bir virus, heç bir məlum olan tibbi diaqnoz olmadan onlar öldülər. Lakin həkimlər bilmirdi ki, səbəb 500 il əvvəl Allah adamı tərəfindən elan edilmiş lənətdir: Allah bu şəhəri bərpa etmək istəmirdi və bunu edən adamı cəzalandıracaqdı. Görürsünüz ki, həyatınızda baş verənlərin səbəbi yüz illərlə keçmişdə ola bilər?

Başqa nümunə Şaul ilə Yonatanın ölümündən sonra Davudun oxuduğu mərsiyədir (2 Samuel 1:21). Müxtəlif vaxtlarda Davud bəzi qorxu təlqin edən lənətlər elan etmişdi. Bir çoxları Zəbur kitabında göstərilib. Onları sadəcə oxuyanda insanı vahimə basır. Lakin bunlar da Allah adamlarının xidmətinin bir hissəsidir: Allah adamları yalnız xeyir-dua vermir, həmçinin lənətləyirlər.

Şaul və Yonatan haqqında Davud öz gözəl mərsiyəsində belə deyir: «Ey Gilboa dağları, üstünə şəh, yağış düşməsin, qoy zəmilərin məhsul verməsin! Çünki orada ləkələndi igidlərin qalxanı, Şaulun yağ ilə silinməmiş qalxanı».

Sizcə, dağlara müraciət edib onlara söz demək qərribə deyil? Davud bu sözləri təxminən b.e. 1000 il əvvəl dedi. Hələ də, təxminən 3000 il sonra, bu gün siz Gilboa dağlarına getsəniz orada heç bir yaşıllıq görməyəcəksiniz. Ağaclar və yaşıllıq ətrafdakı bütün dağlarda bitir. İsrail hökuməti yorulmadan ölkədə meşə salma işləri aparır və bu dağda ağac əkməyə çox çalışıb, ancaq ağaclar bitmir! Səbəb nədir? Davudun 3000 il əvvəl dediyi sözlər. Fiziki dəlil hələ də İsrail torpağındadır. Bu heç də bir nəzəriyyə deyil!

Yadınızdadırsa, Elişa peyğəmbərin Gehazi adlı nökrəri var idi. Gehazi Elişaya tabe olmadı və Naaman möcüzə ilə şəfa alandan sonra qaçıb onun yanına getdi. O, Naamandan pul və paltar istədi, sonra da bunları Elişadan gizlətdi. Geri qayıdanda Elişa ona dedi: «O adam səni qarşılamaq üçün arabasından düşəndə ürəyim orada deyildi?» Sonra Elişa bunu dedi: «Naamanın cüzamı əbədi olaraq sənə və sənənin nəslinə yapışacaq». Gehazi qar kimi ağ cüzama tutuldu.

Bu nəyin nəticəsində oldu? Allah adamının lənət sözünün nəticəsində.

Səlahiyyətli qohumlar

Daha bir çox vacib olan lənət mənbəyi də var. Allah insan cəmiyyətini elə qurmuşdur ki, müəyyən vəziyyətlərdə bir şəxs başqa şəxsə və ya şəxslərin üzərində səlahiyyətə malikdir.

Allahın Kəlamına müvafiq olaraq, ən aşkar nümunə – ailəsi üzərində səlahiyyətə malik olan atadır. Adamların bunu bəyənilib-bəyənmədiyinin, buna qarşı çıxıb-çıxmamasının əhəmiyyəti yoxdur; fakt odur ki, ata ailəsi üzərində səlahiyyətə malikdir. O, bu səlahiyyətdən istifadə etmirsə, fakt dəyişmir. O hələ də səlahiyyətə malikdir.

Səlahiyyətə malik olan başqa şəxs – arvadı üzərində səlahiyyəti olan ərdir. Müqəddəs Yazı deyir ki, Allah Məsihin,

Məsih isə ərin başı olduğu kimi, ər də arvadının başıdır. Feministlər bu barədə öz istədiklərini deyə bilər, ancaq fakt olduğu kimi qalır. Bunu etiraz etməklə dəyişə bilməzsiniz.

Beləliklə, gəlin Yaquba və onun ailəsinə nəzər salaq. Yaqub on dörd ildən çox, uzun müddət ərzində dayısı Lavana xidmət etmişdi. Onun iki arvadı, kənizləri və on bir uşağı var idi. Sonra o, Allahın ona vəd etdiyi torpağa qaçmağı qərara aldı. O gizli qaçdı, çünki dayısı Lavanın Yaqubda ərdə olan iki qızını geri istəyəcəyindən qorxurdu. Lavan onu təqib etdi və nəticədə Kənan torpağının sərhədinə yaxın yerdə ona çatdı.

Onlar evdən çıxanda Lavanın qızı və Yaqubun ikinci arvadı olan Rəhilə atasının ailə bütələrini oğurladı. İlk növbədə, Lavanın ailə bütələri olmalıydı; ikincisi də, Rəhilə onları oğurlamamalıydı. Ancaq o, bunu etdi.

Lavan ailəvi bütələrinin oğurlandığına görə çox acıqlı idi. Beləliklə, Yaquba çatanda Lavan ondan niyə sağollaşmayıb getdiyini, niyə ailə bütələrini oğurladığını soruşdu. Əlbəttə, Yaqub Rəhilənin onları götürdüyünü və Lavandan gizlətdiyini bilmirdi. Yaqub çox qəzəbli idi, çünki o, qayınatasının bütələrini oğurlamaqda ittiham edilmişdi və beləliklə, o dedi: "Büt allahlarını isə kimin yanında tapsan, o sağ qalmayacaq" (Yaradılış 31:32).

Beləliklə, bu lənətdir və bu lənət Rəhilənin üzərində səlahiyyəti olan əri Yaqub tərəfindən elan edilir. Bunlar boş sözlər deyildi; bu sözlər onun səlahiyyətindən gələn qüvvəyə malik idi.

Bilirsiniz nə baş verdi? Növbəti dəfə uşaq dünyaya gətirəndə Rəhilə öldü. Yaqub bilmədən sevimli arvadının taleyini elan etdi. Belə şeylər bu gün hələ də baş verir.

Xatırladığım başqa şəxs atadır. Allahın xeyir-duasından sonra həyatda ən arzu olunan şey atanın xeyir-duasıdır. Eləcə də, ən qorxunc şeylərdən biri də atanın lənətidir. Bir çox atalar bilmədən uşaqlarının üzərinə lənət gətirir. Mən bunu bilirəm,

**Öz ailəsi
üzərində
səlahiyyətə
malik olan
atadır.**

çünki mən bir çoxları ilə məşğul olmuşam və onlara lənətdən qurtarmağa kömək etmişəm.

Atanın üç uşağı ola bilər. Birinci və üçüncü uşaq ağıllıdır, ancaq ortancıl elə də ağıllı deyil. Beləliklə, atanın ortancıl uşaq çox da xoşuna gəlmir. (Mən valideynlərdə buna fikir vermişəm: əgər onlar bir uşağı xoşlamırlarsa, adətən bu, özlərinə ən çox bənzəyən uşaq olur. Nöqsanı özündə görməkdənsə, uşağında görmək daha asandır). Beləliklə, ata bu uşağa deyir: «Sən heç vaxt bunu düzgün edə bilməyəcəksən. Sən heç vaxt bunu bacarmayacaqsan. Qardaşların hər şeyə müvəffəq olacaq, ancaq sən həyatın boyu uğursuz olacaqsan». Bilirsiniz bu nədir? Lənət. Siz nə qədər adamın valideynlərinin onlara elan etdikləri lənət səbəbindən həyatları boyu əzab çəkdiklərini biləndə heyrətlənəcəksiniz.

Ailədən kənar da

Lənət elan edə bilən başqa şəxs də müəllimdir. Müəllim şagirdləri üzərində səlahiyyətə malikdir. Ola bilsin, müəllimin cavanlıqda yola getmədiyi bir şagirdi olub. Müəllim belə bir söz deyir: «Sən heç vaxt öyrənməyəcəksən. Sən həmişə səhv edirsən, sən heç vaxt bacarmayacaqsan».

Bu nədir? Lənət. Yenə də, mən müəllim tərəfindən elan edilən lənətdən azad olmağa ehtiyac duyan adamlarla məşğul olmuşam.

Bunu edə bilən digər bir şəxs pastordur, çünki pastor imanlı cəmiyyəti üzərində ruhani səlahiyyətə malikdir. Fərz edin ki, pastorun imanlı cəmiyyətinin bir üzvü ilə sözü çəpləşir və o şəxs çıxıb gedir və həm də pis əhval-ruhiyyədə gedir. Pastor deyir: «Haraya getsən, heç vaxt uğur qazanmayacaqsan. Bu imanlı cəmiyyətində problemini həll etməyə nə qədər haraya getsən, heç vaxt uğur qazanmayacaqsan».

Bilirsiniz bu nədir? Bu, lənətdir. Dini qruplar çox vaxt belə səhvlər edirlər. Əgər siz bəzi qrupdan ayrılırsınız, onlar lənəti avtomatik olaraq sizin üzərinizə qoyurlar. Mənə inanın, bunun nəticəsi kiçik deyil. Bu realdır.

İblisin xidmətçiləri

Məsihçilər arasında İblisə iki əks münasibət mövcuddur. Bəziləri İblisi tamamilə saymır və hərəkət edərkən onu heç nəzərə almırlar. Başqaları isə ondan qorxur və ona layiq olduğundan daha çox diqqət yetirirlər. Bu iki əkslik arasında Müqəddəs Kitaba əsaslanan balans mövcuddur.

İblisin adı «müqavimət göstərən» və ya «düşmən»dir. O, Allahın, Allah adamlarının və ilahi məqsədlərin dəyişməz, qəti düşmənidir. Onun məqsədi bütün bəşəriyyəti öz nəzarəti altında saxlamaqdır. Onun əsas taktikası aldatmaqdır, çünki bu sahədə o peşəkardır.

İblis bəşəriyyətin əksər hissəsi üzərində artıq hökmranlıq edir – bu adamların hamısı Allaha qarşı üsyan ediblər. Efeslilərə 2:2-də İblis “Allaha itaətsiz insanlarda fəaliyyət göstərən ruhun hökmdarı” kimi təsvir edilir. Belə adamların əksəriyyəti real vəziyyətlərini aydın başa düşümlər. Onlar sadəcə olaraq başa düşmədikləri və idarə edə bilmədikləri qüvvə tərəfindən sürülür, ora-bura aparılırlar.

***İblis
bəşəriyyətin
əksər hissəsi
üzərində artıq
hökmranlıq
edir.***

Onlar arasında elələri də var ki, İblisin həqiqi şəxsiyyətindən xəbərdar olmadıqları halda özlərini ona qəsdən təslim etmişdilər. Güc və maddi qazanc axtararaq, onlar sistematik olaraq İblisin onlara verdiyi fəvqəltəbii qüvvədən istifadə edirlər. İblisin belə xidmətçiləri demək olar ki, hər mədəniyyətdə var və onlar müxtəlif cür adlanırlar. Ara həkimi, falçı, şaman, baxıcı ən geniş istifadə edilən adlardır, ancaq hər mədəniyyət onları öz terminləri ilə adlandırır.

İsa İblisin real olduğunu və hakimiyyətə malik olduğunu inkar etmirdi. Ancaq O, Öz şagirdlərinə söz vermişdi ki, onlara verdiyi səlahiyyət onları İblisin hakimiyyətinə qalib edəcək və onun bütün zərər yetirmək cəhdlərindən onları qoruyacaq.

Lənət İblisin xidmətçilərinin Allah adamlarına qarşı istifadə etdiyi əsas silahlardan biridir. Müqəddəs Yazılarda (Saylar 22-24) Bilam barədə hekayə oxuyuruq. Moavın padşahı müha-

ribədə İsraili məğlub edə bilməyəcəyini bilirdi, beləliklə, o, Bilama müraciət edərək İsraili lənətləməyi xahiş etdi. Hətta bu gün tayfalar müharibə etməzdən əvvəl düşmənlərinə lənət etmək üçün cadugərə müraciət edirlər.

Lakin Bilam İsraili lənətləməyə cəhd edəndə hər dəfə Allah müdaxilə etdi və lənəti xeyir-duaya çevirdi! Allah Bilamın lənətini gücə malik olmayan boş söz hesab etmədi. Allah bu lənəti İsrailə ciddi təhdid hesab edirdi və məhz buna görə Bilama mane olmaq üçün Şəxsən müdaxilə etdi. Zaman Allahın münasibətini dəyişməyib. O, İblisin xidmətçiləri tərəfindən Öz adamlarına qarşı yönəldilən lənətə əhəmiyyət verir və onları kiçik hesab etmir. Əksinə, Allah daha böyük qüvvə ilə Öz adamlarını təchiz edir.

Allah adamları bu qüvvədən istifadə edəndə lənətin gücü qırılır, adamların həyatında baş verən dəyişiklik təəccüb doğurur. Dünyanın bir çox ərazisi ara həkimlərinin görünməyən ruhani hakimiyyəti altındadır. Biz Afrikada tövbə və dua vasitəsilə lənətdən azad edilən adamların həyatlarında böyük dəyişiklikləri görmüşük. Əvvəl çətin gülümsəyən insanlar ən xoşbəxt adamlara çevrilir. Fərq gecə ilə gündüz kimidir.

Bir dəfə toplantıdan sonra varlı görünən və yaxşı geyinmiş bir kişi mənə yaxınlaşdı və ayaqlarımın altına atılıb tozun içinə sərilirdi. Bu, onlarda hörmət göstərməyin yoludur. O, tərcüməçiyə dedi: «Mən həyatım boyu bədbəxt adam olmuşam. Mən illər boyu daim ağrı çəkmişəm. İndi mən azadam. Məndə daha heç bir ağrı yoxdur və mən xoşbəxtəm». Onun üzünə nur saçdı. Yalnız bir şey baş verdi: biz onu lənətdən azad etdik. Bəzi yerlərdə biz o qədər mədəni olmuşuq ki, çox real olan bəzi şeylər ilə əlaqəni itirmişik. Ancaq hətta biz onlara inanmasaq belə, onlar bizə təsir göstərir.

Allahın Kəlamına müvafiq olaraq... ailəsi üzərində səlahiyyətə malik olan atadır.

Beşinci hissə:

İnsanın özünə etdiyi lənət və cismani sözlər

Biz görmüşük ki, həm deyilən, həm də yazılan sözlər qüdrətli xeyir və ya şər təsirə malik ola bilər. Hamımızın elə vaxtları olub ki, sözlər bizə davam etmək üçün ümid mənbəyi olub. Ola bilsin, bu sözləri bizə başqaları deyib və ya biz özümüz bu sözləri başqalarına demişik. Təəssüflər olsun ki, adamların bir çoxu bunun mümkünlüyünü başa düşmür; onların öz sözləri həm özlərinə, həm də başqalarına mənfi təsir göstərə bilər. Bunu etməklə, onlar əslində özlərinə lənət elan edirlər.

İnsanın özünə etdiyi lənət

İshaq ilə Rıvqanın hekayəsinə qayıdaq. Yadıңызdadırsa, Rıvqa yalan ilə İshaqın xeyir-duasını əldə etməyə Yaqubu yola gətirdi. Ancaq Yaqub yalanının açılmasından qorxurdu. O dedi: "Birdən atam mənə əlini sürtər və mən onun nəzərində

yalançı olaram. Onda üzərimə xeyir-dua yox, lənət gətirərəm». Anası ona dedi:

«Sənə olunacaq lənət mənə gəlsin, oğlum. Ancaq sözümə qulaq as: get, dediyim şeyi mənə gətir».

(Yaradılış 27:12, 13)

Başqa sözlə, «lənət sənə yox, mənə gəlsin». O, lənəti özünə elan etdi. Sonra həmin fəsildə o, Esavın onun bəyənmədiyi qadınlarla evləndiyindən öz əri İshaqa şikayətlənir:

«Xetli qızların əlindən həyatımdan bezdim. Əgər Yaqub da beləcə bu ölkənin qızlarından – Xetli qızlardan özünə arvad alsa, daha mən niyə yaşayıram?»

(Yaradılış 27:46)

O, özünə iqiqat lənəti elan etdi. O dedi ki, həyatından bezib və daha nə üçün yaşadığını bilmirdi, ölmək də istəyirdi.

«Belə yaşamaqdansa, kaş öləydim; vəziyyət düzəlməyəcək» deyərək özünə lənət elan etmiş saysız adamlarla məşğul olmuşuq. Bunu siz deməməlisiniz. Bu, ölüm ruhunu dəvət etməkdir və bu ruhun dəvətə ehtiyacı yoxdur. O gələcək. Biz belə mənfi sözlər nəticəsində daxil olan ölüm ruhundan azad olmuş bir çox adamlar görmüşük.

Bir dəfə Şimali İrlandiyada təxminən 2 000 adama vəz edirdim və hiss etdim ki, ölüm ruhundan azad olmağa ehtiyac duyan adamlar üçün kollektiv dua etməliyəm. Təxminən 50 nəfər dərhal azad oldu! Onlardan çoxu gənclər idi.

Bu ümitsizlik münasibəti necə daxil olur? «Bu nə həyatdır? Belə yaşamaqdan nə olacaq? Kaş öləydim». Bunu demək həddən artıq təhlükəlidir, çünki siz əslində özünüzlə lənət edirsiniz. Siz deyərək bilirsiniz: “Bunu o mənada demədim”, amma İsa ehtiyatsız və boş sözlərə qarşı bizi ciddi xəbərdar edir: “İnsanlar söylədikləri hər boş söz üçün qiyamət günündə hesab verəcəklər. Çünki öz sözlərinə görə haqq qazanacaqsan və öz sözlərinə görə məhkum olunacaqsan”.

Sözü deyən insan “bunu nəzərdə tutmadığına” baxmayaraq, bu sözlərin təsiri nə ləğv olunur, nə də azalır. İnsan da

məsuliyyətdən azad olmur. İblis sizi aldadaraq dilinizlə bu sözləri dedirtməyi çox arzulayır. Çox vaxt belə sözlər səbəbsiz deyilir. Dilxorçuluq və ya düşkünlük zamanı düşünmədən bunları deyə bilərsiniz və bu, sizin taleyinizi müəyyən edir.

Əhdi-Cədidə, Matta 27:24-25-də başqa bir faciəvi nümunə təsvir edilir. Bu, Ponti Pilatın İsa üzərində etdiyi məhkəmə səhnəsidir.

«Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!»

Siz bu əsas faktoru – nəsil-dən-nəsilə keçən lənəti başa düşənə qədər son on doqquz əsr boyunca Yəhudi xalqının tarixini başa düşə bilməzsiniz. Bir Allah bilir nə qədər yəhudi təqibi və əzabı buradan mənşələnədi. Əvvəllər oxuduq ki, Allah Yaqubu və onun övladlarını (Yəhudi xalqını) onlara lənət edənlərdən müdafiə etdi. Lakin belə lənətdən Allah Öz xalqını müdafiə edə bilmədi, çünki bu lənəti onlar özləri öz üzərlərinə etdilər.

Müqəddəs Kitaba əsaslanmayan əhdlər

Çıxış 23:32-də Allah İsrail xalqını daxil olmağa hazırladıkları torpaqlarda yaşayan xalqlar haqqında xəbərdar etdi. Onlar şər işlərlə məşğul olan büt-pərəstlər idi və Allah İsrailə dedi: «Nə onlarla, nə də allahları ilə əhd kəsin».

Əhd – insanın daxil olduğu ən təntənəli və güclü münasibət formasıdır. İblis bunu çox yaxşı bilir və buna görə də insanlar üzərində ən güclü nəzarəti əldə etmək üçün əhd münasibətlərindən istifadə edir. Əgər siz şər qüvvələr altında olan adamlarla əhd və ya müqavilə bağlayırsınızsa, eyni qüvvənin təsiri altına düşürsünüz.

Bu xüsusilə gizli cəmiyyətlərə aiddir. Buna yaxşı nümunə bütün dünyada olan Azad Masonlardır. Mason olmaq üçün

insan Masonların sirlərini açmayacağına ən qəddar və vəhşi andlar içir. İnsanın özünə aid qorxunc lənət sözləri bu andlara daxildir.

Masonluq yalançı allahı tanıdığına görə yalançı dindir. Əşya və simvolların çoxu Məsihçilik ilə əlaqəlidir; Müqəddəs Kitabdan da istifadə edilir, lakin bu, düşünülmüş aldatmadır. Masonların etiraf etdiyi allah Müqəddəs Kitabdakı Allah deyil.

Əhd – insanın daxil olduğu ən təntənəli və güclü münasibət formasıdır.

Bu qrup ilə istənilən əlaqə sizə və sizin nəslinizə fəlakətdir. Şikəst, axsaq, bədbəxt övladların sayını yalnız Allah bilir; onların problemləri valideynlərinin Masonlarla əlaqədə olmasıdır. Buna dair sizin öz fikriniz ola bilər, ancaq nəticələri Allah müəyyən edir və siz onları dəyişə bilməzsiniz.

Hər cür əhd güclüdür, insanın üzərinə öhdəlik qoyur. İnsanın Qanından başqa insanlar ilə heç bir əhd bağlamamalısınız.

Ürəkdən gələn sözlər və dualar

Sizin üçün artıq aydın olmalıdır ki, sözlərimiz güclü müsbət və ya mənfi təsirə malikdir. Ürəkdən gələn söz və duanın nəticəsi özünə lənətin nəticəsi ilə oxşardır. İmanlıların bir çoxu Yaqubun xəbərdarlıq sözlərinin Məsihçilərə aid olduğunu başa düşəndə təəccüblənirlər:

“Amma ürəyinizdə acı qısqanclıq, xudbin ehtiras varsa, öyünməyin və həqiqəti inkar etməyin. Belə müdriklilik yuxarıdan nazil olan müdriklilik deyil, ancaq dünyəvi, ruhani olmayan və şeytani müdriklidir”.

(Yaqub 3:14-15)

Burada istifadə edilən “ruhani olmayan” sözü Yunan dilində “psuchikos” – yəni, “ürək” sözündəndir.

1 Salonikililərə 5:23-də Paul dua edir: «Qoy sülh qaynağı olan Allahın Özü sizi tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız

olaraq qorunsun». Paul burada mükəmməl insanın şəxsiyyətini təşkil edən üç əhəmiyyətli hissəni əhəmiyyəti azalma qaydası ilə sadalayır: birinci ruh, sonra can (ürək), sonra da bədən.

İnsan ilk dəfə itaətsizlik göstərüb günaha batanda onun ruhu Allahdan ayrıldı. Eyni zamanda onun canı (ürəyi) onun ruhundan asılı olmayaraq özünü ifadə etməyə başladı. Bu yeni, “ayrılmış” münasibət insanın Allaha qarşı üsyanının nəticəsi və ifadəsi idi.

1 Korinfilərə 2:14-15 və Yəhuda 16-17 təbii və ya cismani şəxsin necə olduğunu bizə başa düşməyə kömək edir. Ruhani insan Allahın iradəsinə görə yaşayır, cismani insan isə Allah ilə ahəngdə deyil. O, imanlı cəmiyyəti ilə əlaqəli ola bilər və hətta məsihçi kimi görünə bilər, əslində isə onun üsyançı münasibəti və davranışı Allahın Ruhunu kədərləndirir və Məsihin Bədənində inciklik yaradır.

Bu, insanın müxtəlif yolla söylədiyi sözlərdən görünə bilər. Romalıları 1:29-30-da Paul insanın Allahdan dönməsi nəticəsində baş verənlər barədə danışır. Siyahının bir hissəsi budur: “Onlar hər cür haqsızlıq, pislik, tamahkarlıq və kinlə doldular; paxıllıq, qatillik, münafiqlik ruhu, hiylə və pis niyyətlə dolub-daşdılar”. Bu siyahıya qeybət (şayiənin) daxil olması Allahın bu günaha ciddi münasibətini göstərir.

Yaqub həmçinin bizi xəbərdar edir: «Qardaşlar, bir-birinizi pisləməyin» (Yaqub 4:11). Orijinal Yunan dilində «bir-birinizin əleyhinə danışmayın» mənasını daşıyır, yəni, biz bacı-qardaşlarımız haqqında demək istədiyimiz söz doğru olsa belə, bunu etməməliyik. Lakin biz bir insan barədə həqiqəti söyləyəndə o yanımızda olmalıdır (Matta 18:15-17) və bizdə olan münasibət məhəbbət və həlmlilik münasibəti olmalıdır (Efeslilərə 4:15).

Niyyətimizin həlmliliyi və təmizliyi bizi duada Müqəddəs Ruhun köməyindən asılı edəcək; Müqəddəs Ruh bizə nə üçün və necə dua etməyi öyrədəcək. Təsirli dua etmək üçün biz tamamilə Müqəddəs Ruhdan asılıyıq. Romalıları 8:26-27-də Paul aydın deyir:

“Beləcə Ruh da bizə zəif olarkən kömək edir. Biz nə üçün və necə dua etmək lazım olduğunu bilmirik, la-

kin Ruh Özü dillə deyilməyən ahlarla vəsatətçilik edir. Ürəkləri sınyan Allah da Ruhun nə düşündüyünü bilir, çünki Ruh Allahın iradəsinə görə müqəddəslər üçün vəsatətçilik edir”.

Belə dua haqqında çox söz deyə bilərik, ancaq mən burada sadəcə bunu demək istəyirəm: bir çoxları duanın Allaha həmişə məqbul olduğunu, duanın nəticələrinin həmişə müsbət olduğunu ehtimal edirlər, lakin bu, belə deyil.

Əgər biz özümüzü Müqəddəs Ruha təslim etmiriksə və Onun rəhbərliyini axtarmırıqsa, onda dualarımız öz mənbəyini paxıllıq, mənsəbpərəstlik, hiddət, qəzəb və ya tənqid kimi cismani niyyətdən götürəcək. Belə münasibət ilə edilən duaları Müqəddəs Ruh nə dəstəkləyir, nə də onları Ata Allahın qarşısında təqdim edir.

Ruhani insan Allahın iradəsinə görə yaşayır, cismani insan isə Allah ilə ahəngdə deyil.

Buna görə də, bizim duamız korlanaraq Yaqub 3:15-də gördüyümüz kimi dünyəvi, cismani, şeytani olur. Belə cismani duaların təsiri cismani sözlərin təsiri kimi müsbət deyil, mənfidir. Belə dua adamlara qarşı görünməz, müəyyən edilə bilməyən təzyiqləri yaradır, bu da onların yüklərini azaltmaqdan əvvəl, onları daha da çox yükləyir.

Elə adamlar var ki, sizin üçün dua etməsələr daha yaxşı olar. Bu çox pis səslənə bilər, ancaq bəzi adamların digərlərinin xidməti, gedəcəyi yolu və s. haqqında öz təsəvvürləri var. Onlar dua edərək buna nail ola bilərlər, lakin bu, Allahın iradəsi olmaya da bilər. Onlar sizə qarşı dua edəndə, siz nə isə etməyə cəhd edərkən hər dəfə özünü də qarşı təzyiqlə hiss edə bilərsiniz.

Təsirsiz dua olmur. Məsələn dualarımızın təsirli olub-olmamasında deyil. Məsələn bu təsirin müsbət və ya mənfəətli olmasındadır. Bunu dua vasitəsilə işləyən qüvvə müəyyən edir. Dualar həqiqətən Müqəddəs Ruhdandırmı? Yaxud onlar cismani ehtiraslardır? Cismani duanın gücü həm real, həm də təhlükəlidir. Onun nəticəsi xeyir-dua deyil, lənətdir.

Altıncı hissə

Lənətin yeddi əlaməti

Şəxsi təcrübəmə və müşahidəmə əsaslanaraq lənətin olduğunu göstərən növbəti yeddi problemin siyahısını tərtib etmişəm. Bunların bir-ikisi lənətin olduğunu müəyyən etmək üçün tam kifayət deyil. Lakin bir neçəsi baş verəndə və ya onlar təkrarlanmağa meyilli olanda lənətin olduğu ehtimalı mütənasib tərzdə artır. Lakin biz yenə də Müqəddəs Ruhun sezmə qabiliyyətinə ehtiyac duyuruq, çünki yalnız O tam dəqiq “diaqnoz” qoya bilər.

1. Zehni və emosional pozulma.

Əgər emosional pozulma həyatda yalnız bir dəfə baş verirsə, başqa səbəblər də ola bilər; ancaq əgər bu ailədə tez-tez rast gəlirsə, əmin ola bilərsiniz ki, bu ailə lənət altındadır.

2. Təkrar olunan və ya xroniki xəstəlik.

Heç bir aydın tibbi diaqnoz olmayanda bu xüsusilə əhəmiyyətli olur. Məsələn, siz həkimə gedirsiniz və bir səbəb müəyyən olunur; siz altı aydan sonra həkimin yanına yenə gəlirsiniz

və bu dəfə başqa səbəb müəyyən olunur; yaxud sizdə olan ağrının səbəbini heç kim müəyyən edə bilmir; xüsusilə, bu şeylər ailələrdə baş verəndə, mən demək olar ki, dəqiq deyərdim: bu ailə lənət altındadır.

3. Təkrar olunan uşaq salma halları və bununla əlaqəli qadın problemləri.

Rut və mən belə ehtiyacları olan qadınlar üçün çox vaxt dua edirik. Biz bu diaqnoz barədə eşidən kimi onun lənət olduğunu bilirik. Daha çox araşdırmadan sonra həyatları tam dəyişən saysız adamlar görmüşük.

4. Nikahın və ailənin dağılması.

Mal.4:56 dünyanın sonuna yaxın vəziyyəti təsvir edir. Peyğəmbər şər qüvvənin işlədiyini göstərir: valideynlər uşaqlarından ayrılır, ailə münasibətləri pozulur. O xəbərdar edir ki, Allah müdaxilə etməsə, ailə həyatını dağıdan bu lənət bütün yer üzünə yayılacaq.

5. Daim maddi ehtiyac.

Qanun.28:47-48 lənətin təsirini təsvir edir:

“Madam ki bolluq vaxtında Allahınız Rəbbə sevinclə və xoşluqla itaət etmədiniz, Rəbbin sizə qarşı göndərdiyi düşmənlərə ac-susuz, çılpaq və hər cür ehtiyac içərisində qulluq edəcəksiniz. Rəbb sizi həlak edənə qədər boynunuza dəmir boyunduruq salacaq”.

Bu iki ayədən sadə nəticəyə gəlmək olar: bolluq xeyir-duadır, kasıblıq isə lənət. Allahın iradəsi övladlarının bolluq içində yaşamasıdır. Paul bu barədə yazır:

“Allah sizə hər bir neməti bol-bol verə bilər. Belə ki hər bir şeyə həmişə, hərtərəfli, kifayət qədər sahib olmaqla hər yaxşı əməl üçün bol-bol imkanınız olsun”.

(2 Korinfililərə 9:8)

Kasıblıq Allahın həyatınız üçün nəzərdə tutduğundan daha azına malik olmaqdır. Bolluq isə Allahın iradəsini yerinə yetirmək və artığını başqaları ilə bölüşmək üçün sizə lazım olana malik olmaqdır.

6. Bədbəxt hadisəyə meyl.

Bəzi adamlarda qəribə bədbəxt hadisələr tez-tez baş verir. Sanki onlara qarşı görünməz, qəzəbli qüvvə çalışır. Bu, statistik analiz vasitəsilə müəyyən edilə bilər. Sığorta şirkəti belə fəvqəladə yüksək riskli olan adamların sığorta haqqını qaldırır.

7. Bir çox intiharlar və ya qeyri-təbii ölümlər.

Bu formada təzahür edən lənət çox vaxt bir adama deyil, bütün ailəyə və ya nəslə təsir edir. Adətən bir nəsildən digərinə keçir.

Yuxarıda göstərilən lənətin yeddi əlamətinin siyahısı heç də tam deyil. Başqaları da əlavə edilə bilər. Lakin öz vəziyyətinizi öyrənmək üçün siz artıq kifayət qədər oxudunuz.

Bölmə 3: Necə azad olmaq olar?

İndi lənətin həyatınızı məhv etdiyini gördünüzmü? Allahın xeyir-dua nurunu bağlayan qara kölgənin altından bir çıxış yolunun olub-olmaması barədə düşünürsünüz? Lənət sizin həyatınız zamanı baş verib, ya əvvəlki nəsillərin fəaliyyəti nəticəsində yaranıb, bunun heç bir fərqi yoxdur – siz lənətin təsiri altında yaşamamalısınız. Ola bilsin, həyatınızdakı təzyiqlərlə artıq barışmışsınız, amma onlardan azad ola bilərsiniz.

Əksər hallarda biz lənətin səbəbini müəyyən etməliyik. Məhz buna görə mən əvvəlki bölmələrdə müxtəlif növləri qeyd etmişəm, çünki bu kitabçanı oxuyanda Müqəddəs Ruhun sizinlə danışacağına inanıram. Mən demirəm ki, mütləq lənətin səbəbini bilməlisiniz, ancaq əksər hallarda Allah nədən azad olduğumuzu bilməyimizi istəyir. Əgər Allah sizə göstərsə, bunu qəbul edin.

Bəli, çıxış yolu var! Lakin çıxış yolu yalnız birdir: İsanın çarmıxdakı qurbanlıq ölümü. Bu bölmə sizə zülmətdən nura, lənətdən xeyir-duaya apararıq Allahın yolunu tapmağı və bu yolla irəliləməyi sadə və aydın izah edəcək.

Yeddinci hissə

İlahi Mübadilə

Müqəddəs Yazının əsas mövzusu yalnız bir nadir tarixi hadisə ətrafında cəmləşir: çarmıxda İsanın qurbanlıq ölümü. Buna dair İbranilərə Məktubun müəllifi yazır: «O yalnız bir təqdim vasitəsilə təqdis olunmaqda olanları həmişəlik kamilləşdirdi” (İbranilərə 10:14). Burada iki güclü ifadə istifadə edilir: «həmişəlik» və «kamilləşdirdi». Bu iki söz bütün bəşəriyyətin hər bir ehtiyacını qarşılıyan qurbanı təsvir edir. Bundan başqa, onun təsiri bütün zamanlara, hətta əbədiliyə aid olur.

Bizim azadlığımız üçün bu mühüm əsasdır. Çarmıxda Allah tərəfindən qabaqcadan müəyyən edilmiş mübadilə baş verdi. İlk öncə, İsa günahımız üzündən layiq olduğumuz bütün pis nəticələri bizim yerimizə Öz üzərinə götürdü. Əvəzində Allah İsanın günahsız itaətkarlığına görə Ona verilən bütün xeyirxahlığı bizə təklif etdi.

Gəlin çarmıxda baş verənlərin hamısını qısa şəkildə cəmləyək ki, siz satın alınma nəticəsində verilən azadlığın həcmi qiymətləndirə bilərsiniz.

**İsa cəzalandırıldı ki, biz bağışlana bilək.
İsa yaralandı ki, biz şəfa ala bilək.**

Bu iki həqiqət bir-biri ilə əlaqəlidir. Ruhani dünyada İsa bizim günahımıza görə cəzanı aldı ki, biz bağışlanaraq Allah ilə sülhə malik ola bilək. Fiziki dünyada İsa bizim xəstəliklərimizi və ağrılarımızı Öz üzərinə götürdü ki, biz Onun yaraları ilə sağala bilək.

İsa bizim günahımızı Öz üzərinə götürərək günaha çevrildi ki, biz Onun salehliyini qəbul edərək saleh ola bilək.

Bu mübadilənin üçüncü hissəsi Yeşaya 53:10-da göstərilir. Burada deyilir ki, Rəbb İsa «Öz canını təqdir qurbanı təqdim...» etdi.

Günaha görə gətirilən qurbanlara aid Musa peyğəmbərə verilən qaydalarda bunların hamısına qabaqcadan işarə edilir. 2 Korinfilərə 5:21-də Paul Yeşaya 53:10-a istinad edir və eyni zamanda o, bu mübadilənin müsbət tərəfini açıqlayır: «Günahla əlaqəsi olmayan Məsihi Allah bizim uğrumuzda günah qurbanı verdi ki, biz Onda Allahın salehliyinə nail olaq».

Biz salehliyi heç vaxt qazana bilmərik; salehlik yalnız inam ilə qəbul edilə bilər.

İsa bizim yerimizə öldü ki, biz Onun həyatı ilə yaşaya bilək.

Bütün Müqəddəs Yazılar vurğulayır ki, günahın son nəticəsi ölümdür. İsa bizim günahlarımızı Öz üzərinə götürəndə günahlarımızın qaçılmaz nəticəsi olan ölümü də üzərinə götürdü. Bunun əvəzində, O, Onu əvəz qurbanı olaraq qəbul edənlərin hamısına əbədi həyat ənamını təklif edir. Romalılara 6:23-də Paul iki yolu yanbayan təsvir edir: «...günahın əvəzi

ölümdür, Allahın ənamı isə Rəbbimiz Məsih İsadada olan əbədi həyatdır».

İsa bizim kasıblığımızı Öz üzərinə götürərək kasıb oldu ki, biz Onun sərvəti ilə zəngin ola bilək.

Qanunun Təkrarı 28:48-də Musa peyğəmbər dörd söz ilə tam kasıblığı təsvir etdi: aclıq, susuzluq, çılpalıq və hər şeyə ehtiyac. İsa çarmıxda bütün bunları Öz üzərinə götürdü ki, biz Onun bolluğunu yaşaya bilək.

Çox vaxt bizim «bolluğumuz» İsanın yer üzündəki bolluğuna bənzəyir. Bizim cibimizdə böyük məbləğdə pul olmayacaq və ya bankda böyük depozitlərimiz olmayacaq. Ancaq gündəlik həyatımızda ehtiyaclarımızı qarşılamaq üçün və başqaları ilə bölüşməyimiz üçün kifayət qədər imkanımız olacaq.

İsa bizim rüsvayçılığımızı Öz üzərinə götürdü ki, biz Onun şöhrətini qəbul edə bilək. O, bizim yerimizə rədd olundu ki, biz Onun kimi qəbul olunaraq Allahın övladları olaq.

Çarmıxdakı mübadilə həmçinin insanın ədalətsizliyi nəticəsində yaranan emosional əzabı da özünə daxil edir. Ədalətsizliyimizin bizim üzərimizə gətirdiyi iki ən qəddar nəticə rüsvayçılıq və rədd edilmədir.

Çarmıxa çəkilməklə edam olunmaq ölümün bütün formalarının ən eyiblisi və təhqirlisi idi. Çarmıxda İsa Ata ilə münasibətinin qırılması nəticəsində rədd edilməsinə görə də əzab çəkdi. O, Atanı uca səslə çağıranda heç bir cavab gəlmədi. Bir daha İsa bizim yerimizə pisliliyə dözdü ki, biz yaxşılıq yaşaya bilək.

İsa lənəti qəbul etdi ki, biz xeyir-dua ala bilək.

Qalatiyalılara 3:13-14-də Paul bu mübadilənin aspektlərini cəmləyir:

“Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdən asılan hər kəsə lənət olsun!» Belə ki, İbrahimin aldığı xe-

yir-dua Məsih İsa da bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruh u iman vasitəsilə əlaq”.

Bu bizim qurtuluşumuzun əsasıdır. Bu, Məsihin bizim üçün çarmıxda etdiklərinə iman etməyə əsaslanmalıdır. O, bizim yerimizə günahkar olaraq bizi saleh etdiyi kimi, lənəti də Öz üzərinə götürərək bizi xeyir-dualı etdi. Qanunun Təkrarı 21:23-də Musa peyğəmbərin Qanunu yazır: “...asılan adam Allahın lənətinə düçar olub”. Musa peyğəmbərin Qanununu bilən hər bir yəhudi çarmıxda asılan İsanı gördükdə Onun lənətli olduğunu bilirdi. Şükür Allaha ki, Onun lənətli olmasının səbəbi bizi lənətdən qurtarmaq idi.

Yadda saxlamalısınız ki, lənətdən qurtarılandıqdan sonra siz yenə də Allahın səsini qulaq əsaraq Onun dediklərini yerinə yetirməlisiniz. Bu, şərtədir. Yəhya 10:27-də İsa dedi: «Quzularım səsimi eşidir, Mən də onları tanıyıram və Mənim ardımca gəlirlər».

Beləliklə, bu, xeyir-dua üçün göstərişdir. Lakin həyatınızda lənət varsa, əvvəlcə lənətdən satın alınaraq xilas olmalısınız. Yalnız bundan sonra xeyir-duada yaşaya bilərsiniz. İsanın ölümü sayəsində xilas artıq hüquqi tərəfdən bizimdir. İsa bizim üçün xilas əldə etmişdir. Biz yalnız hüquqi mərhələdən təcrübəyə tərəf addımlamalırıq; biz elə etməliyik ki, bu, həyatımızda işləsin. Mən sizə bunun yolunu öyrətmək istəyirəm. Hüquqi əsas artıq oradır. Allah daha heç nə etməməlidir; biz Allahın bizim üçün etdiyini mənimsəməliyik.

Səkkizinci hissə

Azadlığa aparan yeddi addım

Xilas, Allahın həyatımızda etməyi arzuladığı bütöv işi xülasə edən bir sözdür. Əhdi-Cədidin müxtəlif hissələrində müxtəlif dillərə tərcümə edilən orijinal Yunan dilində “sozo” feli bu işin həcmi müəyyən dərəcədə aydınlaşdırır. Adətən bu, «xilas etmək» və “günahların bağışlanması” kimi tərcümə edilir; həmçinin bir çox başqa yerlərdə də istifadə edilir.

Məsələn, bir çox adamın şəfa aldığı hallar təsvir edilərkən bu söz istifadə edilir. Həmçinin, bu söz cinə tutulmuş adamın azad olmasını və ölü adamın dirilməsini təsvir edərkən istifadə edilir. Lazar haqqında yazılarda ölümdən dirildiyini təsvir edərkən bu söz işlədilir. 2 Timoteyə 4:18-də Paul həyatı boyu Allahın daim onu qorumasını və müdafiə etməsini təsvir edərkən eyni feldən istifadə edir.

Xilasın bütöv işi insan həyatının hər bir hissəsini özünə daxildir. 1 Saloniklilərə 5:23-də Paulun duasında bu çox gözəl şəkildə xülasə edilir: “Qoy sülh qaynağı olan Allahın Özü sizi

tamamilə təqdis etsin və Rəbbimiz İsa Məsihin zühurunda ruhunuz, canınız və bədəniniz nöqsansız olaraq qorunsun».

Xilas insanın bütöv şəxsiyyətini – onun ruhunu, canını və bədəninizi özünə daxil edir. Yalnız Məsih yer üzünə qayıdanda insanın bədəni bərpa olarkən xilas işi bitəcək. Xilasın bütün təminatlarını heç kim birdəfəlik qəbul etmir. Təminatın bir mərhələsindən növbəti mərhələsinə tərəqqi etmək normaldır. Bəzi məsihçilər bu təminatlarda yalnız günahların bağışlanmasını qəbul edirlər və onlar üçün hazırlanmış bir çox başqa təminatlardan xəbərdar deyillər.

İnsanın müxtəlif təminatları hansı ardıcılıqla qəbul etməsi Allahdan asılıdır. Allah hər birimizə fərdi yanaşır. Hər an bizim nəyə ehtiyac duyduğumuzu bizdən də yaxşı O bilir. Seçim aydındır: bir tərəfdən həyat və xeyir-dua, digər tərəfdən isə ölüm və lənət. İsrail xalqı kimi biz də öz taleyimizi etdiyimiz seçim ilə müəyyən edirik. Bizim seçiminiz həmçinin nəslimizin taleyinə də təsir göstərə bilər.

Bu seçimi bir dəfə edəndən sonra biz həyatımızda olan istənilən lənətdən azad ola bilərik. Bunun üçün hansı addımları atmalıyıq? Hər kəs üçün vahid olan bir nümunə yoxdur. Adamları azadlıq mərhələsinə gətirərkən, növbəti yeddi addımın faydalı olduğunu aşkar etmişəm:

1. Məsihə və Onun qurbanına imanınızı etiraf edin.

Romalılara 10:9-10-da Paul izah edir ki, Məsihin qurbanının faydalarını qəbul etmək üçün iki mühüm şərt var: ürəkdə Allahın İsanı ölümlərdən diriltdiyinə inanmaq və İsanın Rəbb olduğunu dilin ilə etiraf etmək. Yalnız ürəkdə olan və dil ilə etiraf edilməyən iman tam təsirli deyil.

Hərfi mənada, “dil ilə etiraf etmək” – «həmin sözü demək»-dir. Müqəddəs Yazıya uyğun olan imana aid olan etiraf isə Allahın Öz Kəlamında artıq dediyini təkrarlamaqdır. İbraniyə 3:1-də İsa «əqidəmizin Elçisi və Baş Kahini» adlandırılır. Biz İsa Məsih barədə Müqəddəs Yazıdan düzgün etirafı edəndə Onun kahinlik xidməti bizim üçün işləməyə başlayır.

2. Bütün üsyanınızı və günahınızı tövbə edin.

Allaha qarşı üsyançı münasibətinizə və bunun nəticəsində etdiyiniz günahlara görə məsuliyyəti üzərinizə götürməlisiniz. Allahın tələb etdiyi tövbə və etiraf duası belə ola bilər:

Bütün üsyanımı və bütün günahlarımı tərək edirəm, özümü Sənə tabe edirəm, Rəbb.

3. Bütün günahların bağışlanmasını qəbul edin.

Bağışlanmamış günah həyatımızda Allahın xeyir-duası üçün ən böyük maneədir. Allah günahlarımızın bağışlanması üçün təminatı artıq hazırlamışdır, lakin biz günahlarımızı etiraf etməsək təminat bizə verilməyəcək. Ola bilsin ki, Allah sizə sizi lənətə düçar edən müəyyən günahlarınızı göstərmişdir. Əgər belədirsə, bu xüsusi günahları etiraf edin. «Günahlarımızı etiraf ediriksə, Allah sadıq və ədalətli olduğu üçün günahlarımızı bağışlayacaq və bizi hər haqsızlıqdan təmizləyəcək» (1 Yəhya 1:9).

4. Sizə nə vaxtsa zərər yetirmiş və ya sizi incidən bütün adamları bağışlayın.

İnsanları ürəklərimizdə bağışlamamaq – bu, bizim həyatımızda Allahın xeyir-duasına başqa böyük maneədir. İnsanı bağışlamaq ilk növbədə emosiya deyildir; bu, qərardır. Bağışlamağa ehtiyac duyduğunuz adamları yadınıza salmağı Allahdan xahiş edin. Müqəddəs Ruh düzgün qərarı qəbul etməyinizə sizi təlqin edəcək, ancaq sizin əvəzinizdə bunu etməyəcək. Ucadan deyin: «Rəbb, mən _____-i bağışlayıram».

5. Cadu və ya şeytani şeylər ilə bütün əlaqənizdən imtina edin.

Buraya bir çox işlər aiddir. Əgər nə vaxtsa belə işlərdə iştirak etmisinizsə, onda iblisin padşahlığının görünməz sər-

hədini keçmişiniz. Bundan xəbərdar olmaya bilərsiniz, lakin bu vaxtdan etibarən, İblis sizi özününkü hesab edir. O, sizin üzərinizdə hüquqa malik olduğunu hesab edir. Siz İblis ilə bütün əlaqənizi birdəfəlik və həmişəlik kəsməlisiniz. Əgər istənilən bir iş barədə əmin deyilsinizsə, Allahdan sizə bunu aydınlaşdırmasını xahiş edin. Həmçinin, yuxarıda adı çəkilən hər hansı bir fəaliyyətlə sizi əlaqələndirən bütün əşyaları (təsvirləri, caduları, yazılı duaları, ovsunları, göz muncuqları və s.) ləğv etməlisiniz. Onlar yandırılmalıdır, sındırılmalıdır və ya məhv edilməlidir.

6. İndi siz istənilən lənətdən azad edən duanı etməyə hazırsınız.

Bu çox vacibdir ki, siz öz inamınızı yalnız İsanın sizin üçün çarmıxda Öz qurbanı vasitəsilə əldə etdiyinə əsaslandırırırsınız. Siz bu azadlığı qazanmamısınız. Siz buna layiq olmamısınız.

Budur müvafiq dua nümunəsi:

“Rəbb İsa Məsih, mən inanıram ki, Sən Allahın Oğlusan, Sən Allaha aparan yeganə yolsan; Sən mənim günahlarıma görə çarmıxda öldün və sonra ölümlər arasından dirildin. Mən bütün üsyanımdan və bütün günahlarımdan üz döndərirəm, özümü Sənə tabe edirəm, Sən mənim Rəbbimsən. Sənin qarşısında bütün günahlarımı etiraf edirəm və Səndən bağışlanma diləyirəm; xüsusilə məni lənətə məruz qoyan günahlarımı bağışla. Mənim əcdadlarımdan günahlarımdan nəticələrindən də məni azad et. Könüllü qərar qəbul edərək mənə zərər yetirmiş və ya məni incidən bütün adamları mən bağışlayıram. Sən məni necə bağışlayırsansa, mən də onları elə bağışlayıram. Xüsusən, mən _____... bağışlayıram. Mən cadu və ya şeytani əlaqələrdən imtina edirəm, mənə olan cadu əşyalarını məhv etməyə razılaşıram. Mənə qarşı İblisin bütün iddialarını ləğv edirəm. Rəbb İsa, mən inanıram ki, mənim üzərimə nə vaxtsa gələ bilən hər bir lənəti Sən çarmıxda Öz üzərinə götürmüşsən. Beləliklə, mən öz həyatımda olan hər lənətdən məni azad etməyini xahiş edirəm. Sənin adın ilə Rəbb İsa

Məsih! Mən indi iman ilə öz azadlığımı Səndən qəbul edirəm və bunun üçün Sənə minnətdaram.

7. İndi qəbul etdiyinizə inanın və Allahın xeyir-duasında davam edin!

Bu mərhələdə siz Allahın sizə xeyir-duanı hansı formada və necə verdiyini təhlil etməyə çalışmayın. Bunu Allaha etibar edin. İmkan verin Allah bunu necə və nə vaxt istəsə etsin. Siz bu barədə narahat olmamalısınız. Sizin işiniz tərəddüd etmədən ürəyinizi Ona açmaqdır, Allahın sizdə və sizin vasitənlə etmək istədiyi hər şeyi qəbul etməyə hazır olmaqdır. Bu duanın cavabında Allahın möcüzələrini görmək heyranedicidir!

Doqquzuncu hissə

Zülmətdən nura

Əgər siz əvvəlki fəsildə verilən təlimatları izlədinizsə, görünməz sərhədi keçdiniz. Müxtəlif mənbədən gələn bir çox müxtəlif növün lənətlə dolu qaranlıq ərazisi artıq sizin arxanızdadır. Qarşınızda isə Allahın xeyir-duası ilə nurlanmış parlaq ərazidir.

Məsihdə mirasınız var; siz bu mirası tədqiq etməli və qəbul etməlisiniz. Gəlin Qanunun Təkrarı 28:2-13-də Musa peyğəmbərin verdiyi xeyir-duaların xülasəsinə yenidən nəzər salaq:

- yüksəlmə
- çiçəklənmə
- sağlamlıq
- qələbə
- səmərəlilik
- Allahın himayəsi

Bu sözləri təkrar edərkən xahiş edin ki, Allah bu mirası sizin üçün həqiqi və açıq etsin. Mirasın hər bir hissəsi üçün Allaha minnətdarlıq etmək inamın ən təmiz və sadə ifadəsidir. Əgər öz həyatınızda uzun müddət lənətlə mübarizə aparmıyorsanız, ola bilsin ki düşüncənizdən qaranlığın dərhal çəkilmə-

diyi sahələri olacaq. Xeyir-duanı təsvir edən bu müsbət sözləri təkrar etmək qaranlıq vadedə onu işıqlandırmaq üçün doğan günəşin birinci şüasını görməyə bənzəyir.

Zülmətdən nura keçid bir çox müxtəlif forma ala bilər. Hər kəs üçün standart olan bir vahid nümunə yoxdur. Bəzi adamlar dərhal azad olurlar və Müqəddəs Yazının vəd etdiyi xeyir-dualara dərhal daxil olurlar. Eyni dərəcədə səmimi olan

**«Zülmətdən
nura keçid
bir çox
müxtəlif
forma ala
bilir».**

digərləri isə uzun müddət çətin mübarizə aparırlar, xüsusilə əgər onlar cadu ilə əlaqəli olmuşdurlarsa.

Allahın gördükləri bizimkindən fərqlənir. Ali olan Allah vəziyyətimizdə heç bilmədiyimiz faktorlara diqqət yetirir. O, Öz vədlərini həmişə yerinə yetirir; lakin əksər hallarda əvvəlcədən aşkar etmədiyi ancaq iki şey var: O, insanın həyatında necə işləyəcək və bunu nə vaxt edəcək.

Biz bir daha Qalatiyalılara 3:13-14-də Paulun təsvir etdiyi mübadilənin müsbət tərəfinə nəzər salmaq:

“Məsih bizim uğrumuzda lənətlənərək bizi Qanunun lənətindən satın aldı. Çünki yazılıb: «ağacdan asılan hər kəsə lənət olsun!» Belə ki, İbrahimin aldığı xeyir-dua Məsih İsada bütün başqa millətlərin üzərinə gəlsin və biz vəd edilmiş Ruhu iman vasitəsilə alağ”.

Paul vəd olunmuş xeyir-duaya aid üç vacib faktı göstərir. Birincisi, bu, qeyri-müəyyən və ya dumanlı bir şey deyil. Bu olduqca dəqiqdir: Yaradılış 24:1-də İbrahimin xeyir-duası. Onun qədəri də müəyyəndir: «Rəbb hər şeydə ona xeyir-dua vermişdi».

İkincisi, xeyir-dua yalnız Məsih İsadan gəlir. Xeyir-dua əməllərimiz ilə qazanıla bilməz. Bu, yalnız İsa Məsih vasitəsilə Allaha münasibətin əsasında təklif edilir.

Üçüncüsü, xeyir-dua daha sonra belə müəyyən edilir: «[Müqəddəs] Ruhun vədi». İlahi şəxsiyyət – Ata, Oğul və Müqəddəs Ruhun məqsədi birdir: İsanın qurbanı sayəsində bizim üçün hazırlanmış bütün xeyir-duanı bizimlə bölüşmək.

Bizim bəşəri aqlımız bunu dərk edə bilmədiyinə görə biz Müqəddəs Ruhdan asılı olmalıyıq. O, bizi bütöv mirası əldə etmək üçün istiqamətləndirəcək və Allahın təminatını necə əldə edəcəyimizi öyrədəcək.

Romalılara 8:14-də Paul Müqəddəs Ruhun unikal rolunu vurğulayır: «Allahın Ruhu ilə yönəldilənlərin hamısı Allahın oğullarıdır». Burada «Allahın Ruhu ilə yönəldilmək» birdəfəlik hərəkət deyil. Biz böyüyüb yetkin olarkən hər an Allahın Ruhu ilə yönəldilməliyik.

Ruhani durğunluğun səbəbini sezmək qabiliyyətini bizə Müqəddəs Ruh verir. Ruhani padşahlıqda uğurla irəliləməyin zəruri faktoru Onun rəhbərliyinə həmişə itaətli olmaqdır. Şərqi Malaziyanın Saravak rayonunda İban adlanan xalq çoxluq təşkil edən etnik qrupdur və onların mədəniyyətində heyvana pərəstişlik, lənət, əcdad ruhunun qənimi, cadu çox güclüdür. Belə şeylərin buxovlarından azad olmaq barədə vəz onlara çox böyük təsir göstərir. Kəndlərin bəzisində vəz zamanı bir çox adam tövbə edir, günahlarını etiraf edir; onlar üçün dua olunanda onlar şər ruhlardan azad olurlar. Hər dəfə həmail, yazılı dualar, gözmuncuğu, tilsimlər böyük torbaya yığılır və yandırılır.

Lakin hətta bundan sonra belə bir evdə hələ də tilsimin olduğu hiss olunurdu. Müqəddəs Ruhun rəhbərliyi ilə bu evin ətrafında Yerixo marşı təşkil olundu. Evin ətrafında düz yeddinci dəfə dolananda rəhbər qışqırdı: «Dayan!» Dərhal onların məhv etmədikləri tilsim qırıldı və bu, kəndin ən güclü tilsimi idi. Bunu da yandırandan sonra adamların üzərinə böyük sülh və sevinc gəldi.

Müqəddəs Ruha itaətkarlıqda gəzməyi və Allah Kəlamının vədlərini imanla etiraf etməyi öyrənsəniz həmin sülh və sevinc sizin ola bilər. Səkkizinci hissədəki azadlıq duasının əsası bu həqiqət üzərindədir: «Əqidəmizin Elçisi və Baş Kahini İsa» (İbraniyə 3:1). Bu prinsip həmçinin Rəbb ilə bizim davam edən münasibətimizi də idarə etməlidir. Rastlaşdığımız hər vəziyyətdə Baş Kahinimiz olan İsanın davam edən xidmətini mümkün etmək üçün müvafiq Müqəddəs Yazının hissəsini etiraf edərək cavab verməliyik.

Əksər hallarda üç seçim edə bilərik: 1) müsbət, yəni Müqəddəs Yazıya uyğun etiraf etmək; 2) heç bir etiraf etməmək; 3) mənfi, yəni Müqəddəs Yazıya uyğun olmayan etiraf etmək. Əgər biz müsbət etirafı ediriksə, İsanın həyatımızda işləməsi üçün şərait yaradırıq və O, bizə kömək edir, ehtiyacımızı ödəyir. Əgər heç bir etiraf etməyiksə, olduğumuz vəziyyətdə tək-tənha qalırıq. Əgər biz mənfi, yəni Müqəddəs Yazıya uyğun olmayan etirafı ediriksə, özümüzü şəer, şeytani qüvvələrin hücumuna məruz qoyuruq. Müqəddəs Yazıya əsaslanan inamla edilən etirafı, sadəcə olaraq, arzu və istəklərdən fərqləndirmək vacibdir. Birincisi, Müqəddəs Yazıdakı «etiraf» – Müqəddəs Yazıya və onun vədlərinə əsaslanır. Biz bundan kənara çıxa bilmərik. İkincisi, əgər vədə aid olan müvafiq şərtləri yerinə yetiriksə, etiraf yalnız bu halda həqiqi olur. Bu, heç vaxt itaətkarlığı əvəz edə bilməz.

Üçüncüsü, etiraf – insan və ya dərrakə ilə idarə olunan rahat «sistem» yaxud «düstur» ola bilməz. Biz Allahu idarə edə bilmərik. Ürəkdə əsl inamı yalnız Müqəddəs Ruh yaradır və O, həmçinin etiraf edilənə nail olmaq üçün səlahiyyətli sözləri verir. İbranilərə 10:23 etirafımızla ciddi məşğul olmaqda davam etməyə bizi həvəsləndirir: “Ümid verən əqidədən möhkəm tutuq, çünki vəd verən Allah sadıqdır”. Müqəddəs Yazıdan olan daha bir anlayış bizi adi etirafdan daha irəli, tam və qələbəli iman etirafına gətirib çıxarır. Bu, «bəyan etmək»dir. Heç bir etirazın və ya heç bir düşkünlüyün susdura bilməyəcəyi inamın güclü, əminliklə bəyan edilməsidir. Bu, müdafiə mövqeyindən hücum mövqeyinə keçməkdir.

Xidmət edərkən Ruta və mənə tez-tez sual verirdilər: “Hər gün özünüzü necə qoruyursunuz?” İstər təklikdə, istərsə də birlikdə, müntəzəm şəkildə Allahın Kəlamını ucadan bəyan edirik. Qaranlıqdan nura, lənətdən Allahın tam xeyir-duasına keçə bilməyiniz üçün bunu etməyinizi məsləhət görürük.

Dərslik

AŞAĞIDAKI CÜMLƏLƏRDƏ BURAXILMIŞ SÖZLƏRİ YAZIN:

1. Hər bir adamın həyatında iki qüvvə – xeyir-dua və lənət işləyir. Biri _____li, digəri isə _____lidir. Müqəddəs Kitab hər ikisi barədə xeyli məlumat verir.
2. Allah Öz adamlarının belə məsələləri aydın başa düşməsini istəyir. Rəbb istəyir ki, biz Allahın tam _____ və _____ yaşaya bilək.
3. Həm xeyir-dua, həm də lənət görünməz, ruhani dünyaya mənsubdur. Həm xeyir-duanın, həm də lənətin növbəti vacib xüsusiyyətləri var.
 - (a) Onlar bir _____ digərinə keçə bilər.
 - (b) Həm xeyir-dua, həm də lənətin təsiri bir şəxsdən başqalarına – _____ üzvlərinə, _____, nəsilə və hətta bütün millətə keçə bilər.
4. Həm xeyir-dua, həm də lənət fəvqəltəbii, ruhani qüvvəyə malikdir. Bu, _____ və ya _____ qüvvəsi ola bilər. _____ bütün xeyir-duanın yeganə və ali mənbəyidir.
5. İbrahim və onun bütün nəslə xeyir-dua aldı, çünki İbrahim Allahın sözünə _____ olaraq oğlu İshaqı qurban gətirməyə razı oldu. Biz Allah Kəlamını dinləyərək Allahın səsini eşidib Ona _____ olmalıyıq.
6. Allahın səsini eşitməyəndə və Ona tabe olmayanda insan lənətli olur. Bu, _____dır.
7. İsraililər vəd olunmuş torpağa daxil olanda Allah onlara itaətsizlik etdikləri halda on iki lənət barədə xəbərdarlıq etdi. Bu on iki lənət növbəti dörd başlıq altında qeyd olunur:
 - a) Bütprəstlik və _____ allahlara pərəstiş etmək
 - b) Valideynlərə _____ etmək
 - c) Qanunsuz və ya qeyri-təbii _____
 - d) _____ və köməksiz adama qarşı ədalətsiz davranmaq.
8. Müqəddəs Kitab _____ və onun növləri barədə xəbərdarlıq edir. Bu, itaətsizliyi də özünə daxil edir (On Əmrdən birinci əmri

pozmaqdır).

DOĞRU (D) VƏ YA YALANI (Y) QEYD EDİN

9. Lənət insanın üzərinə səlahiyyətli şəxs tərəfindən və ya aşağıda göstərilən başqa yollarla göndərilə bilər:

___ *Valideynlər*

___ *Rəhbərlər*

___ *Özünə qüvənmək*

___ *Ailənin cavan üzvləri*

___ *Hökumət*

___ *Dini qruplar*

___ *Müəllimlər*

___ *İblisin xidmətçiləri*

___ *İnsan özü*

___ *Azad Masonlar kimi gizli cəmiyyətlər*

10. Yuxarıda adı çəkilən hansı lənətdən Allaha Öz adamlarını qorumaq daha çətin idi?

.....

SİZ (VƏ YA YAXINLARINIZ) LƏNƏTİN YEDDİ ƏLAMƏTLƏRİNDƏN HANSINDAN AZAD OLMAĞA EHTİYAC DUYURSUNUZ? (Dörd nəfəri qeyd edə bilərsiniz)

11. Lənətin yeddi əlaməti:

- *Zehni və ya emosional pozuntu*
- *Təkrar olunan xroniki xəstəlik*
- *Sonsuzluq və ya müvafiq qadın problemləri*
- *Nigahın pozulması və ya ailənin dağılması*
- *Daim maliyyə çatışmazlığı*
- *Bədbəxt hadisəyə meyl*
- *Nəsildə olan intiharlar, qeyri-təbii və ya vaxtsız ölüm*

Ad:

Hansı lənətdən azad olmalıdır:

Ad:

Hansı lənətdən azad olmalıdır:

Ad:

Hansı lənətdən azad olmalıdır:

Ad:

Hansı lənətdən azad olmalıdır:

DÜZGÜN CAVABI QEYD EDİN

12. Xoş Xəbər odur ki, Allah Öz xidmətçilərinə lənətin altında qalmağa icazə vermir. Bizim azad olmağımızın əsası...

(a) *xeyirxah əməllərimizdədir.*

(b) *münasibətimizdədir.*

(c) *Kəlami öyrənməyimizdədir.*

(d) *Məsihin çarmıxda xilas işinə inamımızdadır.*

13. Allah insanın nəyini lənətdən azad edir?

(a) *sadəcə ruhunu*

(b) *canını, bədənini və ruhunu*

(c) *şəfa verərək bədənini*

(d) *canını*

14. Lənətdən azad olmaq üçün biz nə etməliyik?

(a) *dua etmək*

(b) *Allahın səsini və Müqəddəs Yazını bilmək, eşitmək və itaət etmək*

(c) *dua üçün kilsə rəhbərinə tez-tez müraciət etmək*

(d) *ata-babalarımıza onların keçmişləri barədə demək*

(D) DOĞRU VƏ (Y) YA YALANI QEYD EDİN

15. Lənətdən azad olmaq üçün Allah sizdən nə etməyi tələb edir?

___ *tez-tez kilsəyə getmək*

- ___ *Məsihə və çarmıxdakı Xilas qurbanına inamı etiraf etmək*
- ___ *üsyən və günahı etiraf etmək*
- ___ *günahların əfvini qəbul etmək*
- ___ *Xeyirxah işlər vasitəsilə azad olmaq*
- ___ *Sizə zərər verən və ya incidən bütün başqa adamları bağışlamaq*
- ___ *Cadu və ya şeytan ilə əlaqədən İmtina etmək*
- ___ *Bu kitabçada təklif edilən azadlıq duasını etmək*
- ___ *Azadlığı qəbul etdiyinizə inanmaq və Allahın xeyir-duasında davam etmək*
- ___ *On Əmri əzbər öyrənmək*

BURAXILMIŞ SÖZLƏRİ YAZIN

16. Biz öz taleyimizi etdiyimiz _____ ilə müəyyən edirik. Bizim _____imiz həmçinin nəslimizin taleyinə də təsir göstərə bilər.
17. Qanunun Təkrarı 28:2-13-də xatırladılan Allahın xeyir-dualarının xülasəsi:
- _____
- _____
- _____
- _____
- _____
- _____
18. Əgər Onu axtarsanız, _____ sizə həyatınızda azad olmağa ehtiyac duyduğunuz sahələri göstərəcək. Müxtəlif adamlar fərqli sürətlə azad olurlar. Bəzi adamlar _____ azad olurlar.
19. Lənətdən azad olmağa başlamışıqsa, Müqəddəs Yazıda olan _____ etməliyik. Biz vədə aid şərtləri yerinə yetirəndə etiraf düzgün olur. Etiraf heç vaxt _____ əvəz etmir.
20. Müqəddəs Kitabın vədlərini ucadan «elan» etmək – səlahiyyətli _____ deməkdir. Xeyir-dua və qələbə üçün biz Allaha həmişə _____ etməliyik.

Müəllif haqqında

Derek Prins (1915-2003) Hindistanda britaniyalı ailədə doğuldu. O, İngiltərədə Eton Kollecinə və Kembriçin King's Kollecinə yunan və latın dilləri üzrə təhsil alıb alim oldu; King's Kollecinə Qədim və Müasir Fəlsəfə üzrə dər-nəyə rəhbərlik edirdi. Prins Kembriçdə və Yerusəlimdə İbrani Universitetində İbrani, Arami, həmçinin müasir dilləri öyrə-nib. Tələbə ikən o, filosof olub və özünü aqnostik elan edib.

II Dünya müharibəsi ərzində Britaniya Tibb Korpo-rasiyalarında olarkən Prins fəlsəfi iş kimi Müqəddəs Kitabı oxumağa başladı. İsa Məsihlə möhtəşəm görüşü nəticəsin-də imana gəldi, bir neçə gün sonra Müqəddəs Ruhla vəftiz olundu. Bu görüşdən o, iki nəticə çıxartdı: İsa Məsih sağdır və Müqəddəs Kitab həqiqi, bizə aid müasir kitabdır. Bu nəti-cələr onun həyatının gedişini tam dəyişdi. O, sonrakı həyatını Allahın Kəlamı olan Müqəddəs Kitabı öyrənməyə və öyrət-məyə həsr etdi.

1945-ci ildə Yerusəlimdə ordudan tərxis olunandan sonra o, oradakı uşaq evinin banisi olan Lidiya Kristenslə evləndi. Evlənən kimi o, Lidiyanın övladlığa götürdüyü altı Yəhudi, bir Fələstin ərəbi və bir ingilis uşaqlarının – səkkiz qızın atası oldu. Birlikdə ikən, ailə 1948-ci ildə İsrail dövlətinin bərpa olunma-sına şahid oldular. 1950-ci illərin sonunda Prins Keniyada pe-daqoji məktəbin rəhbəri vəzifəsində xidmət edərkən ailə daha bir qızı övladlığa götürdü.

1963-cü ildə Prins Birləşmiş Ştatlara köçdü və Sietlda bir kilsədə pastorluq etdi. 1973-cü ildə Prins "Amerika Vəsətətçiləri"nin banilərindən biri oldu. Onun "*Dua və oruc va-sitəsilə tarixi dəyişmək*" kitabı bütün dünya məsihçilərini öz hö-kumətləri üçün dua etmək məsuliyyətinə oyatmışdır. Bir çox-ları bu kitabın gizli tərcümələrini SSRİ-də, Şərqi Almaniyada və Çexoslovakiyada kommunist rejimini dağıdan alət hesab edir.

Lidiya Prins 1975-ci ildə vəfat etdi, 1978-ci ildə Prins üç uşağı övladlığa götürmüş tənha ana Ruz Beykerlə evləndi. Birinci həyat yoldaşı kimi, ikinci həyat yoldaşı ilə də o, Yerusəlimdə Rəbbə xidmət edərkən görüşdü. Ruz 1981-ci ildən yaşadıkları Yerusəlim şəhərində 1998-ci ilin dekabr ayında vəfat etdi.

2003-cü ildə səksən səkkiz yaşında vəfat etməzdən bir neçə il əvvəl Prins Allahın ona etibar etdiyi xidməti inadla davam edərək dünyaya səyahət etdi, Allahın açıqladığı həqiqətlərlə bölüşdü, xəstə və əzab çəkənlər üçün dua etdi, Müqəddəs Kitaba əsaslanan peyğəmbərliklərlə dünyada baş verən hadisələrlə bölüşdü. Beynəlxalq səviyyədə Müqəddəs Kitab alimi, ruhani patriarx kimi tanınan Derek altmış ildən çox altı qitəni əhatə edən təlim xidmətini qurdu. O, əllidən çox kitabın, altı yüz audio dərslinin və yüz video dərslinin müəllifidir; bunların çoxu yüzdən çox dilə tərcümə olunaraq nəşr edilmişdir. O, nəsilliklə lənət, Müqəddəs Kitabda İsrailin əhəmiyyəti və demonologiya kimi belə innovasiya mövzularının tədrisində aparıcılıq edib.

1979-cu ildə başlamış Prinsin radio verilişi təxminən iyirmi dilə tərcümə edilmişdir və həyətlərə toxunmağa davam edir. Aydın və sadə yolla Müqəddəs Kitabı və onun təlimlərini izah etməkdən ibarət olan Derekin əsas ənamı milyonlarla insanlara iman təməlini qurmağa kömək etmişdir. Məzhəb və təriqətdən üstün olan yanaşması onun təlimini bütün irq və dindən olan adamlar üçün həm münasib, həm də faydalı etmişdir; yer kürəsi əhalisinin yarısından çoxu onun təlimi ilə tanışdır.

O, 2002-ci ildə dedi: «Arzu edirəm və əminəm, Rəbb də bunu arzu edir, bu Xidmət, Allahın altmış il əvvəl mənim vasitəmlə başladığı iş İsanın qayıdacağı günə qədər davam etsin».

Derek Prins Xidməti əsasən Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, Rusiya, Cənubi Afrika, İsveçrə, Birləşmiş Padşahlıq və Birləşmiş Ştatlar kimi ölkələrdə və ümumiyyətlə, dünyada fəaliyyət göstərən qırx beşdən çox Derek Prins ofisi vasitəsilə Prinsin təlimlərini yaymağa, missionerləri, imanlı cəmiyyət liderlərini və cəmiyyətləri öyrətməyə davam edir. Bu və beynəlxalq ofislər barədə məlumatı www.derekprince.com saytında əldə edə bilərsiniz.

